

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



“SƏS” qəzeti mənim
üçün ən əziz qəzətdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 117 (5589) 23 iyun 2018-ci il. “Əlincə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

“Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlıq həyata keçirilir”

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının İcraçı Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib



Səh 2

6

“Ermənistan ilk növbədə qoşunlarını ərazilərimizdən çıxarmalıdır”



4

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubileyi qeyd edilib



16

Braziliya millisi Dünya çempionatında ilk qələbəsini qazanıb



23 iyun 2018-ci il

İlham Əliyev: “Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlıq həyata keçirilir”

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının İcraçı Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib



Rəsmi xronika

Prezident İlham Əliyev Balakən rayonunun Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Asiya İnkişaf Bankının (AİB) İcraçı Direktorlar Şurasının üzvü Kşatrapati Şivajinin başçılığı ilə bankın Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı 2015-ci ildə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik Toplantısının ölkəmizdə uğurla keçirildiyini və böyük önəm daşdığını məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq bankın ölkəmizdə müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirakını yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ölkəmizin iqtisadi sahədə

əldə etdiyi uğurlardan danışdı. Qeyd etdi ki, Azərbaycan “İnküziv inkişaf indeksi”ndə 2018-ci ildə inkişaf etməkdə olan ölkələr arasında 3-cü, MDB ölkələri arasında isə 1-ci yerdədir. Prezident İlham Əliyev Davos İqtisadi Forumunun rəqəbətqabiliyyətlik hesabatı üzrə isə Azərbaycanın dünyada 35-ci, MDB ölkələri üzrə 1-ci yerdə olduğunu vurğuladı.

Ölkəmizin tranzit imkanlarına toxunan dövlətimizin başçısı nəqliyyat sektorunda irimiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycanın tranzit potensialının daha da artdığını, demir yollarının modernləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğulayaraq Bakı-Tbilisi-Qars demir yolunun və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini qeyd etdi.

Asiya İnkişaf Bankının İcraçı

Direktorlar Şurasının üzvü Kşatrapati Şivaji dövlətimizin başçısını prezident seçkilərində qələbə qazanması münasibətilə təbik etdi. O, Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edərək Cənub Qaz Dəhlizinin reallaşmasını bu əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirdi və bu dəhlizin çox mühüm layihə olduğunu vurğuladı. Qeyd etdi ki, dünyada həyata keçirilən bir çox layihələrdə əvvəlcədən nəzərdə tutulmuş maliyyələşmənin həcmi sonradan artdığı halda, Cənub Qaz Dəhlizinin icrasının gedişində isə əksinə, işlər səmərəli aparıldığından hətta əvvəlcədən nəzərdə tutulduğundan da az vəsait sərf olunub.

Kşatrapati Şivaji bildirdi ki, Azərbaycana səfərlərinin məqsədlərindən biri də ölkənin inkişaf eh-

tiyacları ilə daha yaxından tanış olmaq, bankın fəaliyyətinin səmərəliliyini daha da artırmaq üçün strateji istiqamətləri müəyyən etməkdən ibarətdir. O, dünyada gedən maliyyə-iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasını, ölkədə qazanılan iqtisadi uğurları və həyata keçirilən islahatları yüksək qiymətləndirdi. Prezident İlham Əliyev seçkilərdə qələbə qazanması münasibətilə təbriklərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin böyük hissəsinin icra olunduğunu vurğulayaraq, bu layihənin bütün Avrasiya üçün global önəm daşdığını dedi, “Cənub Qaz Dəhlizi” layihəsinə ilk dəstək verən beynəlxalq maliyyə qurumu kimi Asiya İnkişaf Bankının rolunu xüsusi qeyd etdi. Prezident İlham Əliyev, eyni za-

manda, TANAP layihəsinin açılışının böyük əhəmiyyət daşdığını dedi və bu layihənin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev Azərbaycanda qeyri-neft sahəsində genişmiqyaslı işlərin həyata keçirildiyini və ölkəmizin qarşısında böyük planların durduğunu dedi və bu istiqamətdə Asiya İnkişaf Bankı ilə gələcəkdə də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi. Söhbət zamanı məşğulluq strategiyası ilə bağlı məsələlər müzakirə edildi. Görüşdə, həmçinin bankın 2019-2023-cü illər üzrə strategiyası, Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

“Azərbaycan çox mühüm global layihələr həyata keçirməklə regionun nümunəvi ölkəsinə çevrilməkdədir”

İyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov ölkəmizdə səfərdə olan ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Baş nazir Novruz Məmmədov ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri ilə görüşməkdən məmnunluğunu bildirib. Hazırda beynəlxalq vəziyyətin qeyri-sabit olmasının narahatlıq doğurduğunu deyən Baş nazir vurğulayıb ki, belə görüşlər global vəziyyətlə bağlı proqnozlar ba-

rədə müzakirələr aparmağa imkan verir. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə sadiq qalaraq Avropa İttifaqı ilə sıx əməkdaşlıq həyata keçirdiyini bildiren Novruz Məmmədov bu münasibətlərin bariz nümunəsi kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı mühüm rolunu qeyd edib.

Görüşdə Azərbaycanın Avropa və Asiyanı birləşdirən nəqliyyat qovşağı kimi rolu da vurğulanıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətinə diqqəti yönəldən Baş nazir Novruz Məmmədov problemin ədalətli həlli istiqamətində ATƏT-in Minsk qrupunun səylərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət heyətin rəhbəri, Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronik Roje Lekan səfər zamanı onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Diplomət ATƏT-ə üzv ölkələrə hər il belə səfərlərin



təşkil olunduğunu deyib. Nümayəndə heyətinin üzvləri bildiriblər ki, Azərbaycan gənc müstəqil dövlət olsa da, çox mühüm global layihələr həyata keçirməklə regionun

nümunəvi ölkəsinə çevrilməkdədir. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Beynəlxalq Olimpiya Gününü Azərbaycan uğurları ilə qeyd edir

Azərbaycanda idman hərəkatı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdırdından sonra inkişaf etməyə başladı. Bununla da, demək olar ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. Müasir dövrdə bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən Dünya və Avropa çempionatları bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir.

Bu gün 23 iyun tarixi dünyada Beynəlxalq Olimpiya Günü kimi qeyd edilir. Bu günü bütün Azərbaycan da böyük uğurları ilə qeyd edir. Xatırladaq ki, 23 iyun baron Pyer de Kuberten tərəfindən əsas qoyulmuş Olimpiya hərəkatının işıqlı ideallarına həsr olunub. 1947-

iştirakı ilə qeyd etmək məqsədi ilə 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilmişdir. Azərbaycanda isə Beynəlxalq OQG ilk dəfə 1996-cı ildə keçirilmişdir.

Olimpiya oyunları dedikdə, yalnız idman yarışlarının, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyəti, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuşdur. Olimpiya oyunlarında fiziki bacarıq mənəviyyətlə, incəsənətlə vəhdət təşkil edirdi. Olimpiya antik dövrdən başlayaraq uzun, enişli-yoxuşlu yol keçmiş, zamanımıza gəlib çatmış və bu yolda müxtəlif maneələrlə rastlaşsa da, öz əzəli mahiyyətini qoruyub saxlamışdır. Olimpiya oyunları



ci ildə Beynəlxalq Olimpiya Günü Stokholmda keçirilən 41-ci sessiyasında təşkilatın Çexoslovakiyadan olan üzvü doktor Qruss Dünya Olimpiya Günü bayramını keçirmək təklifi ilə çıxış edərək, hər il belə bir günün qeyd olunmasının Olimpiya ideallarının təbliğində mühüm rol oynayacağını əsaslandırıb. Onun təklif etdiyi layihə bəyənilib və BOK-un 1948-ci ilin yanvarında Sankt-Moritsdə keçirilmiş 42-ci sessiyasında Olimpiya Günü'nün keçirilməsi haqqında qərar qəbul olunub. Beləliklə, Birinci Olimpiya Günü 1948-ci il iyunun 23-də dünyanın 9 ölkəsində - Portuqaliya, Yunanıstan, Avstriya, Kanada, İsveçrə, Böyük Britaniya, Uruqvay, Venesuela və Belçikada qeyd olunub. Həmin gün BOK-nin prezidenti Ziqfrid Edstrom dünyanın bütün gənclərinə müraciətə çıxış edib. Sonralar BOK prezidentinin Olimpiya Günü ərəfəsində bayram iştirakçılarında müraciət etməsi ənənə şəklini almışdır. Olimpiya Günü'nü daha təntənəli şəkildə və bütün Milli Olimpiya komitələrinin

ümumbəşəri nüfuz sahibi olmaqla, dünya xalqlarının dərin məhəbbətini də qazanmışdır.

Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 26 il bundan əvvəl - 1992-ci ildə Milli Olimpiya Komitəsi fəaliyyət göstərməyə başladı. 1997-ci ildən Milli Olimpiya Komitəsinə Cənab İlham Əliyev Sədr seçildəndən sonra Azərbaycanda Olimpiya Hərəkatı vüsət almağa başladı. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilatı və quruculuq işləri bir an belə səngimədi. Azərbaycanın hər bir yerində yeni və müasir idman komplekslərinin tikintisinə başlanıldı. Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün nümunə oldu. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya Oyunlarına qatıldı. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olundu. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançı-

ları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin Olimpiya hərəkatı tarixində ən böyük uğuru idi. 2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı oldu. ABŞ-ın Soit Leyk Siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız 3 yarışda iştirak etdilər. 2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya Oyunlarında, idman tariximizdə ilk dəfə olaraq, 5 medal qazandı. Çində keçirilən Yeniyyət-mələrin Olimpiya Oyunlarında Azərbaycanın gənc atletləri beşi qızıl olmaqla 12 medal qazanaraq, 200-ə yaxın iştirakçı arasında 10-cu yeri tutmuşdur. Bütün bunlar Cənab İlham Əliyevin təşkilatçılıq fəaliyyətinin uğurlu nəticələridir.

Son illərdə ölkəmizdə 50-dən çox müasir Olimpiya mərkəzləri inşa olunub. İdmanın inkişafına geniş prizmadan yanaşılır və kompleks tədbirlər görülür. Ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi: "... yaxın gələcəkdə elə bir şəhər qalmayacaqdır ki, orada

müasir, ən yüksək standartlara cavab verən Olimpiya İdman Mərkəzi olmasın. Bu mərkəzlərdə həm peşəkar idmançılar məşq edirlər, eyni zamanda, bölgə gəncləri, uşaqlar, yeniyetmələr idman bölmələrinə gələrək, öz peşəkarlığını artırırılar".

2004-cü ildə Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevə Olimpiya Hərəkatında göstərdiyi xidmətlərinə görə təşkilatın ən yüksək mükafatını - "Olimpiya Ordeni"ni təqdim etməsi, təbii ki, ölkəmizin nəzərəcarpan nailiyyətlər əldə etməsinin beynəlxalq təşkilatlar tərəfindən tanınması, eləcə də, ölkəmizin Olimpiya Hərəkatına verdiyi töhfələrə ayrılan diqqət idi.

2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 5 mart tarixinin ölkəmizdə "Bədən tərbiyəsi və idman günü" olaraq təsis edilməsi bədən tərbiyəsi və idman ictimaiyyəti arasında yüksək əhvalruhiyyəyə səbəb oldu. Bu günün seçilmə səbəbi də təsadüfi deyildi. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev ölkədə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, sağlam həyat tərzi və idmanın inkişaf tələblərini təmin etmək məqsədilə əsaslı vəsait ayıraraq, İdman Fondunu yaratmış və beləliklə, böyük uğurların təməli qoyulmuşdu.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə ölkəmizə Avropa Olimpiya Komitəsinin inamı idi. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi, ilk oyunların Bakıda keçirilməsi böyük nailiyyət idi. Bu cür oyunları ilk dəfə təşkil etmək Azərbaycan üçün şərəfli olduğu qədər də məsuliyyətlidir. Əlbəttə, bu qərarı qəbul edərkən, Avropa Olimpiya Komitəsi beynəlxalq idi. İlk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq atlet idma-

nın 20 növündə mübarizə apardı. Yarışlar Bakıda 21 idman obyektində keçirildi. Təbii ki, bütün bunlarla yanaşı, Azərbaycan 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, Bədii Gimnastika üzrə Dünya Kuboku, "Formula-1" kimi mötəbər yarışlara uğurla ev sahibliyi etdi və özünü dünyada idman ölkəsi olaraq tanıdı bildi. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümayişi oldu. Azərbaycan 75 qızıl medalla birinci yeri qazandı. İdman arenalarında Azərbaycanın Dövlət Himninin 75 dəfə səslənməsi, təbii ki, böyük qürurdur.

Ölkə Prezidenti İlham Əliyevin hər bir idmançı və məşqçinin MOK, Gənclər və İdman Nazirliyi tərəfindən təqaüdlərlə təmin etməsi də ölkəmizdə Olimpiya Hərəkatına müsbət təsir edən amillər sırasındadır. MOK Azərbaycanda idmanın və Respublika Olimpiya Hərəkatının inkişafına xüsusi qayğı göstərir.

İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırır. Kütləvi olaraq bu sahəyə axın var. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğulayıb ki, mən Milli Olimpiya Komitəsinin Prezidenti və ölkə Prezidenti kimi çox istəyirəm ki, Azərbaycanda idmanla məşğulolma prosesi kütləvi xarakter alsın: "Artıq kütləvilik artır, ancaq istənilən səviyyədə deyildir. Hər bir vətəndaş, hər bir gənc mütləq idmanla məşğul olmalıdır. Çünki ilk növbədə, idman sağlamlıq və sağlam həyat tərzini deməkdir. İdmançıların mütləq əksəriyyəti yüksək insani keyfiyyətlərə malikdir. Eyni zamanda, idman mədəniyyətdir və idmanla məşğul olan insan özünü rahat, çox əmin hiss edir. Biz çalışmalıyıq ki, sağlam gənclər yetişsin. Sağlamlıq məsələlərinin həllində idmanın çox böyük rolu vardır".

23 iyun 2018-ci il

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubileyi qeyd edilib

Əli Həsənov: "Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının şəffaf fəaliyyətini müşahidə edirik"

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubileyi münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev tədbirdə çıxış edərək rəhbərlik etdiyi qurumun dövlət və QHT-lər arasında körpü rolunu oynadığını bildirib. O diqqətə çatdırıb ki, Şuranı təsis etməklə Prezident İlham Əliyev dövlət-QHT münasibətlərinin yeni müstəviyə keçməsi üçün şərait yaratdı, qeyri-hökumət təşkilatlarına etimad mühitini gücləndirdi.

Azay Quliyev deyib ki, belə bir qurumun yaradılması ilə Azərbaycanda milli donorluq institutu formalaşdı. Şura yaranana qədər ölkədə milli donorluq institutu yox idi, Azərbaycan həqiqətlərinin, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, qaçqın və məcburi köçkünlər probleminin

ilə bağlı videotəqdimat olub.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək deyib ki, ötən 10 il ərzində QHT-lərə Dövlət Dəstəyi Şurası böyük işlər görüb və onun fəaliyyəti qənaətbəxş hesab olunmalıdır.



dünya ictimaiyyətinə çatdırılması istiqamətində layihələrə heç kim donorluq etmədi. Xarici təşkilatlar heç bir halda bizə dəstək vermirdilər. Ancaq Şura yarandıqdan sonra vəziyyət dəyişdi və bu istiqamətdə çoxlu layihələr həyata keçirilməyə başladı. Şuranın yaranması ilə QHT-ləri ümummilli problemlərin həlli istiqamətində səfərbər etmək mümkün oldu. Şura Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımına beynəlxalq miqyasda ədalətli qiymətin verilməsi istiqamətində xeyli işlər görüb və görür.

Şura sədri Heydər Əliyev Fondunun fəaliyyətinin QHT sektoru üçün nümunə olduğunu vurğulayıb. "Biz görülən bütün işlərə görə Prezident İlham Əliyevə təşəkkür edirik və bildiririk ki, Şura bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək", - deyir A.Quliyev bildirib. Sonra QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 1995-ci ildə qəbul edilən Konstitusiyamızda vətəndaş cəmiyyətinin inkişafı, azad fəaliyyət üçün bütün şərtlər öz əksini tapıb. Həmin vaxtdan etibarən Azərbaycanda bütün seçkilər demokratik və şəffaf şəkildə keçirilib, ölkəmizdə azad media formalaşmış. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının şəffaf fəaliyyətini müşahidə edirik.

Əli Həsənov deyib ki, 1998-ci ildə "Qrant haqqında" Qanun qəbul olunana qədər QHT-lərin maliyyələşməsi ilə bağlı mübahisələr gəzirdi. Həmin dövrdə ən fəal insanlar QHT yaradaraq fəaliyyət göstərməyə başladı. Biz bu gün vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti ilə öyünürük. Həm Azərbaycan dövlətinin, həm də xarici donorların ayırdıqları grantlar bu gün şəffaf şəkildə məqsədə uyğun istifadə edilir. Bu gün Azərbaycanda

QHT sektorunda fəal insanlar üçün faktiki iş yerləri açılıb. Ölkəmizdə 26 il ərzində QHT sektoruna 306 milyon manata yaxın vəsait ayrılıb. QHT-lərə Dövlət Dəstəyi Şurası isə ötən 10 il ərzində qeyri-hökumət təşkilatlarının layihələrinin maliyyələşdirilməsinə 36 milyon manat ayırıb. Maliyyələşdirilən bu layihələrdə 30 minə qədər insan çalışıb. Onlar Azərbaycanın fəal vətəndaşlarıdır və dövlətimizi xarici təhlükələrdən ehtiyatla özləri qoruyurlar. Onlar Azərbaycan dövlətinin, cəmiyyətinin maraqlarının fəal təbliğatçılarıdır. Təəssüf ki, xarici dairələrin təsirinə düşərək Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı istifadə edilən QHT-lərin də şahidi olmuşuq. Ancaq sevindirici haldır ki, QHT-lərin böyük əksəriyyəti Azərbaycanın maraqlarını qoruyur, dövlətçiliyimizi təbliğ edir.

Prezidentin köməkçisi dövlətimizin başçısı İlham Əliyevin vətəndaş cəmiyyəti quruculuğunu ölkəmizin inkişafının əsas şərtlərin-

den biri hesab etdiyini vurğulayıb. Milli Məclisin sədr müavini Bahar Muradova QHT-lərə Dövlət Dəstəyi Şurasının qazandığı uğurların Azərbaycan dövlətinin inkişafının göstəricisi olduğunu deyib. Qeyd edib ki, Azərbaycan dövləti faydalı təşəbbüsləri dərhal dəyərləndirir. Bu gün Azərbaycanda böyük QHT şəbəkəsi formalaşmış. Bu hərəkatın iştirakçıları müstəqil Azərbaycanımızın və xalqımızın mənafeyini hər şeydən üstün tutaraq dövlətimiz ətrafında sıx birləşiblər.

Milli Məclis sədrinin müavini Şuranın ötən 10 il ərzində uğurla fəaliyyət göstərdiyini, bu gün QHT-lərin Azərbaycan dövlətinin maraqlarını müdafiə etdiyini bildirib. O qeyd edib ki, Milli Məclis Şura ilə memorandum imzalayıb və səmərəli əməkdaşlıq edir. QHT sektoru ilə əlaqədar Şuranın təşəbbüsü ilə irəliləyən qanun layihələri Milli Məclisdə qəbul olunub və bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Bu gün QHT-lər Azərbaycan xalqı və dövləti üçün, sözün həqiqi mənasında, məsuliyyət daşıyır.

Daha sonra çıxış edən BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi və İnkişaf Programının rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycanda vətəndaş cəmiyyəti

institurlarının səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. O, BMT-nin bu istiqamətdə Azərbaycan ilə uğurlu əməkdaşlıq etdiyini bildirib. Qulam İshaqzai deyib: "Biz Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətini yüksək qiymətləndiririk və bu sahədə əməkdaşlığı davam etdirməkdə maraqlıyıq".

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni ulu öndər Heydər Əliyevin ölkəmizdə vətəndaş cəmiyyətinin qurucusu olduğunu vurğulayıb. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra vətəndaş müharibəsindən vətəndaş cəmiyyəti quruculuğuna doğru çətin və şərəfli yol keçdiyini deyən Rauf Zeyni 2001-ci ildə ölkəmizdə QHT-lər haqqında Qanunun qəbul edilməsinin o dövrdə bütün MDB məkanında ilk addım olduğunu və müstəsna əhəmiyyət daşıdığını söyləyib. O, Prezident İlham Əliyevin Sərəncamı ilə QHT-lərə dövlət dəstəyi Konsepsiyasının qəbul olunmasının, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və digər milli donor qurumlarının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni mərhələnin əsasını qoyduğunu bildirib. Tədbir bədii hissə ilə davam edib.

Bakıda CAMCA Regional Forumu keçirilir

İyunun 22-də ADA Universitetində CAMCA Regional Forumu işə başlayıb. AZƏRTAC xəbər verir ki, CAMCA (Central Asia-Mongolia-Caucasus-Afghanistan) Regional Forumunun tarixi və ADA Universitetində keçirilən bu tədbirdə müzakirə olunacaq mövzular haqqında danışan Azərbaycan üzrə milli əlaqələndirici və idarə heyətinin üzvü, SOCAR-ın marketing və biznesin inkişafı şöbəsinin rəisi Emil Qasımlı ölkəmizin həyata keçirdiyi uğurlu beynəlxalq layihələr haqqında iştirakçılara ətraflı məlumat

çılarına ADA universitetinin tarixi və fəaliyyəti haqqında məlumat verib. O, dünyanın 40-a yaxın ölkəsindən tələbələr universitetdə təhsil aldığı bildirib. Hafiz Paşayev fərşətdən istifadə edərək, CAMCA Regional Forumunun iştirakçılarını ADA Universiteti ilə sıx əməkdaşlığa dəvət edib.

Qeyd edilib ki, CAMCA Forumu bölgə dövlətləri ilə yanaşı, 20 müxtəlif ölkənin hökumət qurumlarının, biznes sektorunun və elmi dairələrin yüksək səviyyəli nümayəndələrini bir araya toplayıb. CAMCA Regional Forumu geniş Mərkəzi Asiya coğrafiyasında iqtisadi artım və inkişaf məsələlərini işıqlandıran müzakirə platformasıdır.

Diqqətə çatdırılıb ki, tədbir çərçivəsində bölgənin 10 ölkəsin-



verib.

Mərkəzi Asiya-Qafqaz İnstitutunun tədqiqat məsələləri üzrə direktoru Svante Kornell tədbirin əhəmiyyətini qeyd edib.

Ramsfeld Fondunun icraçı direktoru Sarah TONUÇI burada müzakirə edilən məsələlərin vacibliyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb. Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Star isə bildirib ki, bu gün Azərbaycanın ev sahibliyi etdiyi forumun əhəmiyyəti daha böyükdür. Çünki bu gün forumda aparılan təhlillər gələcəyə bir işıqdır.

ADA Universitetinin rektoru Hafiz Paşayev qonaqları salamlayaraq CAMCA Regional Forumunun bu ali təhsil ocağında keçirilməsindən məmnunluğunu bildirib. Rektor Forumda səmərəli müzakirələrin aparılacağına, iştirakçıların Azərbaycanla yaxından tanış olacaqlarına, ölkəmiz haqqında daha çox məlumat əldə edəcəklərinə əminliyini bildirib.

Hafiz Paşayev Forum iştirak-

çılarının yerli gənc peşəkarlar, beynəlxalq ekspertlər və digər maraqlı tərəflər bir araya toplaşaraq müvafiq gündəm üzrə dialoq aparır, iqtisadi, siyasi və sosial inkişafa həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə intellektual töhfə verirlər.

Bildirilib ki, CAMCA Regional Forumu ABŞ-ın Ramsfeld Fondu tərəfindən hər ilin yazında və payızında elan edilən Mərkəzi Asiya-Qafqaz təqaüd proqramının məzunları üçün şəbəkələşmə məqsədi daşıyır. Təqaüd bölgə dövlətlərindən bir qrup gənc peşəkar liderə ayrılaraq onları altı həftə ərzində ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən tədqiqat proqramına dəvət edir. Proqram iştirakçıları burada Birləşmiş Ştatların hökumət, qeyri-hökumət və biznes dairələrinin aparıcı nümayəndələri ilə görüşlər keçirərək Mərkəzi Asiya və Qafqaz bölgəsi barədə məlumatı və fikir mübadiləsini qarşılıqlı şəkildə genişləndirirlər. Proqramın nəticəsi kimi, iştirakçılar birgə layihə üz-

rində çalışırlar. 2008-ci ildən etibarən təqaüd proqramında Azərbaycanlı 17 nəfər iştirak edib. Bakı Forumunda Azərbaycan və digər ölkələrdən 120-yə yaxın CAMCA məzunu iştirak edir. Rektor Azərbaycanlı gənclərin bu platformada iştirakının təqdirəlayiq olduğunu vurğulayıb.

Hafiz Paşayev CAMCA Regional Forumunun təşkilatçılarna və belə mötəbər şəxsləri bir araya gətirən ABŞ-ın Ramsfeld Fonduna təşəkkürünü bildirib və Forum iştirakçılarna uğurlar arzulayıb.

Forumda çıxış edən Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Ramsfeld Fondunun fəaliyyətini təqdir etdiyini söyləyib. Baş nazir deyib ki, bu Fondun məqsədi liderlər yetişdirməkdir. Belə qurumlar dövlətlərarası münasibətlərin formalaşmasında böyük rol oynamalı, tənzimləmə prosesində iştirak etməlidir. Ramsfeld Fondu kimi qurumlar daha fəal olmalıdır. Belə olsaydı yəqin ki, beynəlxalq mü-

nasibətlər indiki kimi gərgin olmazdı.

Baş nazir qeyd edib ki, XX əsrin sonlarında Varşava Müqaviləsi Təşkilatı və Sovetlər Birliyi dağılandıqdan sonra çox gözəl münasibətlər yarandı, ancaq bu da çox çəkmədi. Yenidən problemlər ortaya çıxdı, lakin indiki qədər gərginliklər yaşanmamışdı. Gərginliklərin səbəbləri müxtəlif ola bilər. Bir sıra incə məsələlər var ki, beynəlxalq arenada təmsil olunan böyük dövlətlər bunları nəzərə almalıdırlar.

Novruz Məmmədov Azərbaycanın dünyanın ən mürəkkəb, eyni zamanda, mühüm regionunda, Şərqlə Qərbin, xristian və müsəlman aləminin qovuşduğu məkanda yerləşdiyini vurğulayıb. Əlavə edib ki, Avrasiyanın mərkəzində yerləşən Azərbaycan iqtisadi və insan resursları baxımından zəngin ölkədir. Azərbaycan Qərblə, Avropa ilə sıx əməkdaşlıq yolunu seçib və bu günə qədər mövqeyini dəyişməyib, bu istiqamətdə də böyük layihələr icra edib. Azərbaycan Şərq ilə Qərb arasında böyük İpək Yolunu bərpa etmək üçün 20 ildən artıqdır ki, müxtəlif tərəflərlə çalışır və əməkdaşlıq edir. Əlbəttə, Azərbaycana göstərilən dəstək hər zaman yüksək səviyyədə olmayıb, amma proseslər uğurla gedib. Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir. Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün çox mühüm addımlar atır. Ölkəmizin indiyə qədər enerji sahəsində uğurlu layihələr həyata keçirdiyini deyə Novruz Məmmədov bunu həm də sabitliyin, təhlükəsizliyin təminatı adlandırır. Baş nazir enerji sahəsində nailiyyətlərimizin davam etdiyini vurğulayaraq TANAP və TAP kimi irimiqyaslı layihələri misal göstərib.

Baş nazir diqqətə çatdırıb ki, Azərbaycan ötən illər ərzində həm ölkə daxilində, həm də regionda sülhün, təhlükəsizliyin, sabitliyin təminatı üçün çox böyük

addımlar atıb. Ölkəmiz dünyada sivilizasiyalararası dialoq istiqamətində prosesə çevrilmiş beynəlxalq tədbir keçirir. Azərbaycan dinlərarası dialoqda anlaşmaya da öz töhfəsini verir. Biz may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Azərbaycan xalqı 100 il əvvəl Şərqdə ilk demokratik respublika qurub, qadınlara səsvermə hüququ verib. XIX əsrdə Azərbaycan ədəbləri, məsələn, İsmayıl bəy Qutqaşını fransız dilində əsər yazıb. Bu, Azərbaycanın Avropaya tarixi münasibətinin bir təzahürüdür. Ancaq təəssüf ki, Azərbaycana münasibətdə bu ədaləti görə bilmirik. Azərbaycana müəyyən dəstək verilib, ancaq bu dəstək yetərli deyil. Kiçik bir hadisə ilə bağlı Avropa mətbuatında uzun müddət yazılar gedir, ancaq bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə bağlı bir fundamental yazı görmək olmur. Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri olsa da, bu günə qədər məsələyə dair normal münasibət ortaya qoyulmayıb. Ədalət adlı anlayış beynəlxalq münasibətlərdə demək olar ki, yoxdur. Böyük dövlətlərin rəhbərləri çıxışlarında, yazılarında beynəlxalq hüquqdan, ədalətdən söz açmırlar. Azərbaycan 25 ildir ki, Dağlıq Qarabağ münasibəti ilə bağlı ədalətli mövqə gözləyir. Ədalət olmayanda isə yanaşma da düzgün olmur və dünyada belə vəziyyət yaranır, gərginliklər davam edir. Forum işini panel iclaslarla davam etdirib. Panel iclaslarda müxtəlif ölkələrin nümayəndələrinin məruzələri dinlənilib, maraqlı ideyalar, təkliflər səsləndirilib, çoxsaylı suallar cavablandırılıb. Tədbir iyunun 23-də başa çatacaq.

Xatırladaq ki, bundan əvvəl CAMCA forumları 2014-cü ildə Astanada, 2015-ci ildə Ulan-Batorda, 2016-cı ildə Tbilisidə, 2017-ci ildə isə Düşənbədə təşkil edilib.

23 iyun 2018-ci il

Azərbaycan parlament nümayəndə heyətinin Çinə səfəri davam edir

Çin Xalq Respublikasında səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-də Şanxay şəhərinin meri Yin Yon ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Qeyd edilib ki, qədim İpək Yolu vasitəsilə təməli qoyulan münasibətlərimiz hazırda xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf edir. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyəti böyükdür. Bu baxımdan Prezident İlham Əli-



Yevin 2015-ci ildə Çinə dövlət səfəri zamanı əldə olunan razılaşmalar müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafına böyük töhfələr verib. Bildirilib ki, ölkələrimiz arasında olan siyasi etimad və qarşılıqlı anlaşma iqtisadi, mədəni, humanitar və digər sahələrdə münasibətlərin dərinləşməsinə təkan verir.

Tərəflər Azərbaycan ilə Çin arasında son illər iqtisadi sahədə, o cümlədən enerji, ticarət, infrastruktur, maşın-

qayırma, turizm və digər istiqamətlər üzrə nümunəvi əməkdaşlığın yaranmasından məmnunluq ifadə edərək, Çin iqtisadiyyatında böyük mövqeyi olan Şanxay şəhəri ilə ölkəmiz arasında əlaqələrin daha da dərinləşməsinin səmərəli olacağını vurğulayıblar.

Nümayəndə heyəti Şanxay Şəhərsalma və Planlaşdırma Sərgi Salonunda şəhərin müxtəlif dövrlərdə inkişafını və müasir infrastrukturunu əks etdirən eksponatlara baxıblar. Bildirilib ki,

Yantzi çayının deltasında yerləşən Şanxay Çinin ən böyük şəhərlərindən biri olmaqla yanaşı, ölkənin iri maliyyə və ticarət mərkəzi, nəqliyyat qovşağı və limanıdır.

Azərbaycan nümayəndə heyəti Şanxayın tarixi abidələri və müasir turizm infrastrukturunu, o cümlədən Çində birinci, dünyada isə ikinci ən hündür bina olan "Şanxay qülləsi" və "Şərqi mirvarisi" televiziya qülləsində olub, şəhərin mənzərəsini seyr edib. Özü-nün sürətli inkişafı və nadir tikinti layihələri ilə dünyanın diqqət mərkəzində olan Şanxayda həyata keçirilən infrastruktur işləri nümayəndə heyətimizdə xoş təəssürat yaradıb.

Milli Məclisin sədri Oqtay Əsədov Şanxay Şəhərsalma və Planlaşdırma Sərgi Salonunun, "Şanxay qülləsi"nin və "Şərqi mirvarisi" televiziya qülləsinin xatirə kitablarına ürək sözlərini yazıb. Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov, deputatlar Əliağa Hüseynov, Xanlar Fətiyev, Rauf Əliyev, Malik Həsənov, Hikmət Məmmədov, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

sində meydana gəlib.

Azərbaycanın ATƏT-lə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edən Bahar Muradova deyib ki, ölkəmizin Parlament Assambleyasında fəaliyyət göstərən daimi nümayəndə



Azərbaycanda səfərdə olan ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət nümayəndə heyəti iyunun 22-də Milli Məclisdə olub. AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova Cənubi Qafqaz ölkələrinə həyata keçirilən bu səfərin ATƏT-in və onun institutlarının bu regionda gedən prosesləri dərinləndirən baxımından vacibliyini qeyd edib. Bildirib ki, səfər regiondakı prosesləri təhlil etməyə və ölkələrin mövqələrini müəyyənləşdirməyə öz töhfəsini verəcək. Bu baxımdan səfər çox vacibdir və Azərbaycan buna çox böyük əhəmiyyət verir.

Bahar Muradova bu il

Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini deyib. Bildirib ki, Azərbaycan 100 il bundan əvvəl Şərqi demokratik cümhuriyyət qurulması istiqamətində addım atıb, qadınlara kişilərlə bərabər seçmək və seçilmək hüququ verib. Azərbaycanın demokratik dövlət quruculuğu istiqamətində çox böyük təcrübəsi var. Milli Məclis sədrinin müavini söyləyib ki, Azər-

baycan heç bir təhlükəsizlik alyansına, hərbi bloka üzv olmayan ölkədir. Oudur ki, bizim həm ATƏT-lə, həm ona üzv və digər ölkələrlə münasibətdə siyasətimiz müəyyən meyarlara əsaslanır. Azərbaycan hesab edir ki, Avropa təhlükəsizlik arxitekturası hazırda növbəti böhran dövrünü yaşayır. Bu, həm Avropanın özündə, həm də digər regionlarda baş verən hadisələr nəticə-

dələri var. Azərbaycan bu nümayəndə heyəti ilə birlikdə ATƏT Parlament Assambleyasının ümumi prioritetlərinin formalaşmasında və siyasətinin həyata keçirilməsində iştirak edir. Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronik Roje Lakan bildirib ki, Azərbaycan ATƏT dəyərlərinin təşviqində önəmli rolunu oynayır. ATƏT Azərbaycanla

Baş nazirin yanında pambıqçılığın inkişafı ilə əlaqədar müşavirə keçirilib

İyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun yanında pambıqçılığın inkişafı ilə əlaqədar qarşıda duran bəzi məsələlərə həsr olunmuş müşavirə keçirilib.



Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə pambıqçılığın inkişafında məhsuldarlığın artırılmasının təmin edilməsi barədə tapşırıqlarından irəli gələn bir sıra vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Müşavirənin yekununda Baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərə dair aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

"Ermənistan ilk növbədə qoşunlarını ərazilərimizdən çıxarmalıdır"



gər Ermənistan sülhdən danışsın, ilk növbədə öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Bundan sonra regionda sülh və təhlükəsizlik təmin oluna bilər". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov Belarus paytaxtı Minskdə "Şərqi Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının 10-cu qeyri-rəsmi görüşündə deyib. E.Məmmədov bildirib ki, bir neçə il bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalar arasında təmaslar olub və bununla bağlı layihələr həyata keçirilib: "Azərbaycan bu qəbildən olan təmasları dəstəkləyir".

"E-Manat" dövlət informasiya sistemində qoşuldu

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılmış "ASAN Ödəniş" sistemi vətəndaş əlçatanlığının təmin edilməsi istiqamətində daha bir yenilik təqdim edir. Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, vətəndaşlar və hüquqi şəxslər özlərinin inzibati cərimə ödənişlərini artıq "ASAN Ödəniş" sistemində uğurla inteqrasiya edilmiş "e-Manat" ödəmə terminallarının vasitəsilə də həyata keçirə bilərlər.

Yaxın zamanda isə digər növ dövlət ödənişlərini də "ASAN Ödəniş" sistemində qoşulmuş istənilən ödəniş terminalları və portalları, bank, poçt və digər yığım təşkilatları, həmçinin "e-Manat" ödəniş terminallarını vasitəsilə həyata keçirə bilərlər. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "ASAN Ödəniş" sisteminin imkanlarından istifadə etməklə nağdsız ödənişlərin inkişafına dəstəyin göstərilməsi eləcə də, bütün növ dövlət xidmətləri üzrə ödənişlərin qəbulu imkanlarının yaradılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

İtaliyanın ATƏT yanında daimi nümayəndəsi, Daimi Şuranın sədri Allesandro Azzoni də Avropada təhlükəsizlik arxitekturasının böhran yaşadığını deyib. O, qarşılıqlı təcrübə mübadiləsi üçün dialoqların qurulmasının önəmini vurğulayıb. Bildirib ki, bu səfər Azərbaycanla ATƏT arasındakı əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verəcək.

Sonra Milli Məclisin deputatları Qüdrət Həsənzadə, Fəzail Ağamalı, Fərəh Quliyev, Araz Əlizadə, Asim Mollazadə, Tahir Kərimli, Elşən Musayev, Xan Hüseyn

Kazımlı, Rafael Hüseynov, Sevinc Fətəliyeva, Azay Quliyev ATƏT-lə Azərbaycan arasındakı əlaqələrdən söz açıblar. Bildirilib ki, ATƏT-ə üzv ölkələrlə Azərbaycanı birləşdirən ikitərəfli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq iqtisadi, ticarət, enerji, mədəniyyət, təhsil və digər sahələri əhatə edir. Azərbaycan bu münasibətlərə böyük əhəmiyyət verir. Eyni zamanda, Avropa ilə Azərbaycanı strateji əməkdaşlıq birləşdirir. Bu gün dünyada terrorçuluq, işğal, münaqişələr geniş yayılıb. Bu vəziyyətdə təbii ki, bizi, ilk növbədə, birləşdirən sənətin, sülhün bərqərar olmasıdır.

“Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının təqdimatı olub



İyunun 22-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru, “Şerq” qəzetinin baş redaktoru Akif Aşırılıqın müəllifi olduğu “Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, nəşrin ideya müəllifi Emin Həsənlı tədbirdə çıxış edərək kitabın çapının Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə bağlı sərəncamlarına əsasən görülməli işlərin tərkib hissəsi olduğunu deyib.

Akif Aşırılıq kitabın hazırlanmasında ona dəstək olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Müdafiə Nazirliyinə minnətdarlığını bildirib. Müəllif deyib ki, kitabın hazırlanması üçün hər iki qurumun arxivlərindən istifadə edib. Tədbir iştirakçılarında kitabdakı faktlarla bağlı məlumat verən müəllif ölkəmizdə səfərbərlik və hərbi xidmətə çağırış işinin ilk dəfə birinci respublika dövründə sistemləşdirildiyini, bu sahənin tənzimlənməsi üçün xüsusi qurumun yaradıldığını bildirib.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Musa Qasımlı yeni nəşrin Azərbaycanın hərbi tarixi ilə bağlı mühüm araşdırma mənbəyi olduğunu deyib. Alim tədbir iştirakçılarında Azərbaycan Ordusunun tarixi ilə bağlı məlumat verib. O qeyd edib ki, çarizm dövründə azərbaycanlılar orduya məqsədlə şəkildə cəlb edilməyə də, Xalq Cümhuriyyəti hökuməti nizami ordu yaratmağa nail oldu. M.Qasımlı səfərbərlik və hərbi xidmətə çağırış sahəsində qurumun məhz Xalq Cümhuriyyəti dövründə yaradılmasının o dövr üçün mühüm nailiyyət olduğunu bildirib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bu kitabın Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqi, həmin dövrdə ordu quruculuğu, səfərbərlik və hərbi çağırışla bağlı görülməli işlər ilə yaxından tanış olmaq üçün nümunəvi elmi əsər olduğunu bildirib. Vüqar Əliyev vurğulayıb ki, dövlətimizin başçısının Cümhuriyyətin 100 illiyi və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə bağlı sərəncamlar imzalaması dövlətçilik tariximizin dərinə öyrənilməsinə xidmət edir.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, 1918-ci ildə Azərbaycanın İstiqlal Bəyannaməsinin qəbul olunması ilə milli dövlət quruculuğu prosesi geniş vüsət aldı. Həmin dövrdə Şərqdə ilk parlamentin yaradılması, hökumətin formalaşdırılması, dövlət aparatının təşkil edilməsi, ölkənin

sərhədlərinin müəyyənləşdirilməsi, milli himnimizin, gerbimizin, bayrağımızın yaradılması, ana dilimizin tətbiq edilməsi, ordu quruculuğu və təhlükəsizliyin müəyyən olunması sahəsində mühüm tədbirlər həyata keçirilib. Cümhuriyyət dövründə milli ordu quruculuğu prosesi geniş vüsət alıb. Bu proses bu gün də uğurla davam etdirilir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, Azərbaycanda milli ordu quruculuğu sahəsində də mühüm proseslər baş verdi. 1994-cü ildə atəşkəsin elan olunması ordu quruculuğu ilə bağlı geniş tədbirlərin həyata keçirilməsi üçün vaxt qazandırdı. Azərbaycan mühüm beynəlxalq tərəfdaşlıq platformalarına inteqrasiya etdi. Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü iqtisadiyyata, sürətli inkişafa qadir ölkəmizdə müasir və qüdrətli milli ordu formalaşır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən hərbi islahatlar, aparılan ordu quruculuğu ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edir. Aprel döyüşlərində bir daha sübut olundu ki, Silahlı Qüvvələrimiz qarşıya qoyulan bütün hərbi tapşırıqları həyata keçirmək gücünə malikdir. Azərbaycan Ordusu torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək imkanındadır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov çıxışında Cümhuriyyət tarixinə dövlət səviyyəsində yüksək əhəmiyyət verildiyini bildirib. O əlavə edib ki, Prezident İlham Əliyevin Cümhuriyyətlə bağlı sərəncamları ictimaiyyət tərəfindən ölkə başçısının milli dövlətçilik tariximizə olan xüsusi diqqəti və ehtiramı kimi dəyərləndirilir.

Dövlətçilik tariximizdə Xalq Cümhuriyyətinin şərəfli yer tutduğunu vurğulayan A.Rəhimov həmin dövrdə ordu quruculuğu prosesinin tərkib hissəsi olan səfərbərlik və hərbi xidmətə çağırış sahəsində də mühüm işlərin görüldüyünü qeyd edib. O bildirib ki, əsas məhz Xalq Cümhuriyyəti dövründə qoyulan hərbi çağırış və səfərbərlik sistemi də ötən 100 ildə şərəfli yol keçərək bu günümüzə gəlib çatıb. Xalq Cümhuriyyəti dövründə qısa müddətdə vətəndaşların orduya çağırışı, Vətənin müdafiəsinə səfərbər olunması istiqamətində müvafiq addımlar atılıb, öz dövrünə görə yüksək döyüş qabiliyyətli nizami hərbi hissələr yaradılıb. Tədbirdə “Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının müəllifi Akif Aşırılıq, Ordunun Dostları Mətbuat Klubunun icraçı direktoru Seyfəddin Hüseynli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xüsusi diplomu ilə təltif ediliblər.



Respublika Veteranları Təşkilatında Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi qeyd olunub

İyunun 22-də Azərbaycan Respublikası Mühəribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması, eləcə də 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə sərəncamlarının əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, bu mühüm sənədlər həmin dövrdəki tarixi hadisələrin, o cümlədən hərbi tariximizin, qazanılan nailiyyətlərin gənclərimizə çatdırılması və öyrədilməsi baxımından böyük önəm daşıyır.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixindən danışan Tofiq Ağahüseynov deyib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin qərarına əsasən, 1918-ci il iyunun 26-da birinci nizami hərbi hissə - əlahiddə Azərbaycan korpusu, avqustun 1-də isə Xosrov bəy Sultanovun rəhbərliyi ilə Hərbi Nazirlik yaradıldı. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzalari erməni-bolşevik işğalından xilas etdi, ordumuz Qarabağda ermənilərlə döyüşdə böyük uğurlar qazandı.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək deyib ki, Azərbaycan Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, hər il iyunun 26-sı ölkəmizdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Azərbaycan oğulları nəyə qədər olduqlarını İkinci Dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə də nümayiş etdiriblər. Cəbhəyə yola salınan 700 min azərbaycanlının təqribən yarısı mərdliklə vuruşaraq bəşəriyyəti faşizm taunundan xilas edib. 124 həmvətənimiz Sovet İttifaqı Qəhrmanı adına, minlərlə azərbaycanlı orden və medallara layiq görülüb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev tədbirdə çıxış edərək tədbir iştirakçılarında Azərbaycan Xalq Cümhuriyyətinin və milli ordumuzun yaradılmasının 100 illiyi münasibətilə təbrik edib. Vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Azərbaycan Xalq Cümhuriyyəti bizə böyük miras qoyub. Bunlardan biri də Azərbaycan milli ordusudur.

Milli ordumuzun yaranması tarixindən danışan Ərəstun Mehdiyev deyib: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini quranlar çətin vəzifə ilə üzləmişdilər. Qarşıda duran dövlət quruculuğu məsələlərini həyata keçirmək üçün əsas dövlət atributlarından biri olan milli ordunun mövcudluğu çox böyük əhəmiyyət kəsb edirdi. Lakin o dövrdə yenəcə yaranmaqda olan, qeyri-sabit ictimai-siyasi mühitdə formalaşan dövlətin bu vəzifəni həll etməsi çox çətin idi. Bunu çə-

tinləşdirən əsas amillərdən biri də o idi ki, ordu quruculuğu sahəsində fəaliyyət göstərəcək ixtisaslı kadrlar çatışmırdı”.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə vaxtilə çar Rusiyasının görkəmli sərkərdələrindən biri olmuş Əliqə Şixlinskiyin rəhbərlik etdiyi korpus əsasında Əlahiddə Azərbaycan korpusu yaradıldı. Dövrün çətinliklərinə baxmayaraq, ordu quruculuğu sahəsində aparılan ardıcıl tədbirlər Azərbaycan ordusunun Cümhuriyyətin qarşısında duran əsas vəzifələrin həlli proseslərinə cəlb olunmasına və çox böyük işlər görməsinə imkan yaratdı. “Həmin dövrdə ordunun inkişaf etməsi və qarşıdan duran vəzifələrin həlli üçün çox böyük səylər göstərildi. Vəziyyətin mürəkkəbliyinə baxmayaraq, ordu quruculuğu prosesində bir çox nailiyyətlər əldə olundu. O dövrdə qazanılan ənənələr və hərbi təcrübə sonrakı illərdə də mühüm rol oynadı. Biz məhz bu təcrübədən bəhrələnərək ordu quruculuğu sahəsində böyük vəzifələrin həllinə nail ola bildik”, - deyə Ə.Mehdiyev vurğulayıb.

Prezident Administrasiyasının müdir müavini vaxtilə ulu öndər Heydər Əliyevin böyük uzaqqorənliklə yaratdığı hərbi məktəblərin, o cümlədən Cəmişid Naxçıvanski adına Hərbi Liseyin, azərbaycanlı gənclərin SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almasının əhəmiyyətindən söz açıb. Qeyd edib ki, bütün bunlar dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə milli ordunun formalaşmasında önəmli rol oynadı. Bu gün Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu dünyanın ən güclü, müasir, mənəvi-psixoloji cəhətdən hazırlıqlı orduları səviyyəsində yüksəlib. Dövlətimizin və xalqımızın birgə səyləri ilə yaradılmış bu güclü ordu qarşımızda duran əsas vəzifənin həllinə - torpaqlarımızın düşmən işğalından azad olunmasına tam zəmanət verir.

Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Bədirxan Əhmədov, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, veteranlardan general-mayor Vladimir Timoşenko və başqaları çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli tarixi yoldan, Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülməli işlərdən, ordumuzun sən dövrlərdə qazandığı uğurlardan, veteranların ordumuzun formalaşmasında verdiyi töhfələrdən danışdılar. Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının konsert proqramı ilə davam edib.

TÜRKSOY MƏDƏNİYYƏTİMİZİN İNTEQRASITYASINDA ƏVƏZSİZ GÜCƏ MALİKDİR

1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində müstəqil dövlətlər yarandı. Sözügedən dövlətlərdən beşi türkdilli idi. Bu ölkələrin ortaq tarixi və mədəniyyəti onlar arasında əlaqələrin inkişaf etdirilməsi üçün bir təşkilat altında birləşməsinə labüd edirdi. TÜRKSOY-un yaradılması haqqında ilkin fikirlər hələ 1992-ci ildə irəli sürülüb. Bu təşkilatın yaradılması ilə bağlı Bakı və İstanbul şəhərlərində bir sıra görüşlər keçirilib, nəhayət, 12 iyul 1993-cü ildə Qazaxıstanın Almatı şəhərində TÜRKSOY-un yaradılması haqqında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirləri tərəfindən protokol imzalandı.



Yeganə İsmayılova
Bakı Dövlət
Universiteti, professor

TÜRKSOY-un yaradılması zərurəti ondan irəli gəlirdi ki, təşkilatçı ölkələrin dilləri, xalqları, mədəniyyətləri bir-birinə çox yaxın və bir çox xalqların, hətta dinləri də eyni idi. Məlumdur ki, bəzi türk xalqları müxtəlif dillərə sitayiş edirlər. Ancaq TÜRKSOY-un yaradılmasında əsas olaraq dil prinsipinə üstünlük verilib. Yeni təşkilat dil birliyi üzərində qurulub. TÜRKSOY-un əsas üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandır. Qalan 8 üzv isə (Rusiya Federasiyasına daxil olan Altay, Başqırdıstan, Xakas, Saxa-Yakut, Tuva və Tatarıstan Respublikaları, Qaqauziya (Moldova) və Şimali Kipr Türk Respublikası) əsasən, müşahidəçi qismində iştirak edirlər. Amma təşkilatda hər bir üzv bərabər hüquqa malikdir.

TÜRKSOY təşkilatının əsas məramı:

- Türk dilində danışan xalqlar, ölkələr və etnik qruplar arasında mədəni əlaqələri inkişaf etdirmək;
- Türk mədəniyyəti nümunələrini araşdırmaq, öyrənmək, qorumaq və dünyaya çatdırmaq;
- Türk xalqlarının mədəniyyətində tarixi, siyasi və coğrafi səbəblərdən və xarici ölkələrin təsiri altında yaranmış fərqləri aradan qaldırmaq;
- Türk mədəniyyətinin müştərək olduğunu sübuta yetmək;
- Türk mədəniyyətini digər mədəniyyətlərin zərərli təsirindən qurtarmaq və onu öz

keçmişinə qaytarmaq;

- Coğrafi məkan cəhətdən geniş ərazidə yaşayan türk dövlətləri və topluları arasında əlifba və dili saxlamaq;
- Dünya mədəniyyətində mühüm yer tu-

tan türk mədəniyyətini digər yerlərdə də yaymaq;

- Türk mədəniyyət, incəsənət və arxiv sənədlərinin qorunması üçün mərkəz yaratmaq;
- Türk dünyasının görkəmli tarixi şəxsiyyətlərini, mütəfəkkir, şair və yazıçıların, habelə, dövlət xadimlərini bütün dünyaya tanıtdırmaq və s.-dir.
- Bu məqsədlərə nail olmaq üçün TÜRKSOY bu tədbirləri həyata keçirir:
 - mədəniyyət və incəsənət sahəsində türkdilli xalqlar arasında əlaqələri inkişaf etdirir və möhkəmləndirir, bu məqsədlə müxtəlif proqram və layihələrin birgə həyata keçirilməsini təmin edir;
 - türkdilli xalqların ümummənəvi sərvətlərinin, tarixi irsinin, ədəbiyyat və incəsənət nümunələrinin, idmanın ənənəvi növlərinin və xalq oyunlarının aşkara çıxarılmasına, saxlanmasına, öyrənilməsinə, inkişafı və təbliğinə yönəldilmiş tədbirlər həyata keçirir;
 - türkdilli ölkələrin mədəniyyət və incəsənətinin ən yaxşı nailiyyətlərini yayın radio və televiziya proqramlarının, sənədli, video və kinofilmlərin yaradılması üçün sifarişləri yerinə yetirir;
 - teatr, musiqi, opera və balet sənəti sahəsində festival və müsabiqələri təşkil edir, digər profilli strukturların keçirdiyi oxşar tədbirlərdə iştirak edir;
 - türkdilli ölkələrin təsviri və plastik incəsənətinin inkişafına yönəldilmiş sərgiləri, rəsm sərgilərini və digər tədbirləri həyata keçirir;
 - dövrü və birdəfəlik mətbu məhsulu nəşr edir;
 - ümumtürk tarixinin önəmli hadisələrinin, türkdilli ölkələrin dil, ədəbiyyat, mədəniyyət və incəsənətinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli şəxsiyyətlərin ildönümlərinə həsr olunmuş yubileyli, xatirə gecələrini və digər kütləvi tədbirləri təşkil edir;
 - TÜRKSOYun məqsəd və vəzifələri

çərçivəsində beynəlxalq elmi konfranslar, simpoziumlar, diskussiyalar və i.a. keçirir.

- Mədəniyyət, incəsənət, təhsil və i. a. sahəsində digər beynəlxalq və milli təşkilatlarla ictimai strukturlar və hərəkatlarla qarşılıqlı əlaqələr yaradır; birgə proqramların həyata keçirilməsində onlarla əməkdaşlıq edir.

TÜRKSOY-un fəaliyyət dairəsi çox genişdir. Sibirdən Balkanlara qədər olan coğrafiyadakı ortaq mədəniyyətimiz bütün rəngləri ilə dünyada təmsil və təbliğ edilir. Bu illər ərzində rəssamlar, yazıçılar, şairlər, heykəltəraşlar, fotoqraflar, teatr və kino sənətkarları, incəsənət nümayəndələri TÜRKSOY-un tədbirlərində bir-birilə tanış olub, əlaqələr qurublar. TÜRKSOY-un üç kollektivi qurulub. Gənclik Kamera Orkestri, Gənclik Kamera Xoru və Xalq Çalğı Alətləri Orkestri. Hər kollektivdə üzv ölkələrinin incəsənət nümayəndələri təmsil olunurlar. Bu kollektivlər həm üzv ölkələrində, həm də Avropa və Amerikanın mötəbər salonlarında, festivallarında türk dünyasının zəngin musiqisini nümayiş etdirirlər. 2010-cu ildən

rayev İli" çərçivəsində 2018-ci il ərzində TÜRKSOY-a daxil olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər türkdilli ölkələrdə də görkəmli sənətkarın yubileyi ilə bağlı silsilə tədbirlərin keçirilməsinə sözləşmişdir.

TÜRKSOY türk mədəniyyətini, ədəbiyyatını, incəsənətini tanımaq məqsədilə möhtəşəm işlər görür, 1994-cü ildən başlayaraq, zəngin ümumtürk mədəniyyətinin təbliği və dünyaya tanıtılması istiqamətində mühüm layihələrə imza atır. TÜRKSOY-un məqsədi Türk dövlətlərində mövcud olan zəngin ədəbi və fikri mirası hər yaşda olan oxucu ilə tanış edərək, ortaq mədəni gələcək yaratmaqdır. Türk Cümhuriyyətlərində fikir və sənət aləmində yetişmiş çağdaş yazar və şairlər əsərlərində müxtəlif mövzularda müştərək mədəniyyətimizin inkişafına böyük töhfələr verirlər. Çağdaş dünyamızda mədəniyyət böyük əhəmiyyət kəsb edir. Dahi H.Cavidin sözləri ilə desək:

"Turana qılincdan daha kəskin ulu qüvvət

Yalnız mədəniyyət, mədəniyyət, mədə-

"Türk adı Tanrı tərəfindən verildi, gənclik, qüvvət, qüdrət anlamına gəlir"

M.Kaşğarlı. "Divani-Lügət-it-Türk"

başlayaraq, hər ili türk dünyasının bir dahi şəxsiyyətinin adına elan edib, onunla bağlı silsilə tədbirlər keçirilir: 2012-ci il "Mirzə Fətəli Axundzadə İli" və 2017-ci il "Molla Pənah Vaqif İli" elan olunmuşdur. 2012-ci ildən etibarən türk dünyasının önəmli tarixi və mədəni şəhərləri türk dünyasının mədəniyyət paytaxtı elan olunur. Bu tədbirlər vasitəsilə dahi şəxslərimiz və mədəniyyət paytaxtlarımız həm qardaş xalqlarımız arasında, həm də dünyada daha geniş tanınmağa başlayır. 2016-cı ildə TÜRKSOY Daimi Şurasının qərarı ilə Şəki şəhəri türk dünyasının Mədəniyyət Paytaxtı elan olundu. Tarixi ipək yolu üzərində yerləşən və zəngin mədəniyyətin yaşayan simvolu olan Şəkinin Mədəniyyət Paytaxtı elan edilməsi "Multikulturalizm İli"ne gözəl töhfə idi.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr Sərəncamı ilə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyi qeyd olunur. TÜRKSOY-un qərarı ilə 2018-ci il Qara Qarayev ili elan olunub. Artıq bu çərçivədə böyük işlər görülməkdədir. 2018-ci il fevralın 14-də Ankarada, TÜRKSOY-un iqamətgahında "Qara Qarayev İli"nin açılış mərasimi keçirilmişdir. Açılış mərasimində TÜRKSOY-un baş katibi professor Düsen Kaseinov, görkəmli bəstəkar, UNESCO-nun Sülh Artisti, Azərbaycan Respublikasının Xalq Artisti, Bəstəkarlar İttifaqının sədri professor Firəngiz Əlizadə, Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət İşçisi, professor Kərim Tahirov, Əməkdar İncəsənət Xadimi, Qazi Universitetinin müəllimi, professor Əflatun Nemətzadə və başqaları mərasimdə çıxış etmişdir. Düsen Kaseinov görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığından, onun dünya musiqisinə bəxş etdiyi töhfələrdən danışmışdır. O, "Qara Qa-

niyyət!"

Qədim Türklərin Türklük təəssübü, Türkcülük ideyası beş ortaq abidəmizdə: Orxon yazılarında, "Kitabi-Dədə Qorqud"da, "Divani-lügət-it-türk"də, Yusif Balasaqunlunun "Qutadqu-bilik" poemasında, Xoca Əhməd Yasəvinin hikmətlərində öz əksini tapmışdır. Bir hədisdə deyilir ki, "Uca Tanrı, mənim bir ordum var, ona türk adı vermishəm, onu Şərqdə yerləşdirmişəm. Bir millətə acığım tutanda, türkləri onun üzərinə müsəllət edirəm"- deyir. Biz belə düşünürük ki, bu hədis islamdan öncə Türklərin Atıllanın Roma imperiyasına yürüşləri ilə əlaqədar yaranmışdır.

TÜRKSOY qədim Türklərin dünya mədəniyyətinə verdiyi böyük işləri Türk Dünyasına tanıdır. Bu mənada ortaq Türk Tarixi kitabı çox böyük layihələrdən biridir. Türk xalqlarının Dədəm Qorqudun nəsihətlərinə, Mövlanın fəlsəfəsinə, Yunus Əmrənin düşüncələrinə ehtiyacı vardır.

TÜRKSOY qədim Türklərin dünya dil birliyinin, ortaq Türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq üçün önəmli bir missiya daşıyır. TÜRKSOY Türkdilli xalqlar arasında güclü bağlar qurur. Böyük şəxsiyyət olan İsmayıl Qaspralının "Dildə, fikirdə, işdə birlik" fikri bu gün Türk Dünyasının UNESCO-su TÜRKSOY tərəfindən həyata keçirilir.

Ədəbiyyat, sənət, mədəniyyət sahələrində bir çox fəaliyyətlərə imza atan, tarixdə iz buraxan böyük şəxsiyyətlərin dəyərli əsərlərinin tanınmasında, mədəniyyətimizin zənginləşməsində, yalnız türk coğrafiyasında deyil, bütün dünyada tanıtılmasında, dostluq və qardaşlıq bağlarının qurulmasında TÜRKSOY-un əvəzsiz xidmətləri var.

"Şərq Bazarı Musiqi Festivalı"nda Yaku-tiyadan tutmuş Avropaya qədər bütün Türk xalqlarının iştirakı, TÜRKSOY üzvü olan dövlətlərin 6 opera teatrını bir araya gətirmək və dahi Üzeyir Hacıbəylinin "Koroğlu" operasını Türk Mədəniyyətinin əvəzsiz əsə-

TÜRKSOY MƏDƏNİYYƏTİMİZİN İNTEQRASITYASINDA ƏVƏZSİZ GÜCƏ MALİKDİR

ri kimi bütün dünyaya tanıtmaq TÜRKSOY-un bu günədək həyata keçirilən ən böyük layihəsidir. Bu layihədə üzv ölkələrin 6 opera teatrının 250 sənətçisi iştirak edib və 4 ölkənin 5 şəhərində (Bişkek, Almatı, Ankara, Bakı və İstanbul) tamaşalar böyük uğurla göstərilməmişdir. 2013-cü ildə Üzeyir bəyin məşhur "Arşın mal alan" operasının 100 illiyi ilə əlaqədar TÜRKSOY və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə əməkdaşlığı nəticəsində operettanın konsert versiyası YUNESKO səhnəsində göstərilmişdir. Bu layihədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə opera sənətçiləri yer almışdır.

Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkana olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Azərbaycan həm türk, həm də İslam mədəniyyətinə əvəzsiz töhfələr verən bir ölkədir: İslam həmrəyliyi ili, Bakı Beynəlxalq Kitab Sergi Yarmarkası TÜRKSOY-un iştirakı və dəstəyi ilə yüksək səviyyədə keçmişdir. "Dünya dillərində Molla Pənah Vaqif şeirləri" adlı kitab nəşr olunmuşdur. Vaqifin şeirləri Azərbaycan, qazax, qırğız, özbək, türk, türkmən, başqırd, tatar, ingilis, italyan, rus və Ukrayna dillərində nəfis şəkildə nəşr olunub. Düşünürəm ki, bu kitab XVIII əsrin böyük şairi, filosofu və dövlət adamı Vaqifin xatirəsinə ən yaxşı hədiyyədir. Dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasını qeyd edə bilərəm. TÜRKSOY hər il Türkiyədə Novruz şənlikləri keçirir. Bu proqramlara da türk dünyasından rəqs qrupları, musiqiçilər, aşuqlar və folklorçu alimlər dəvət edilir. Novruz bayramı YUNESKO-nun qeyri-maddi irs üzrə Repräsentativ siyahısına daxil edildikdən sonra Parisdə YUNESKO mərkəzində və Strasburqda Avropa Şurasında konsertlər verilmiş, 2010-cu ildə isə BMT Baş Assambleyası tərəfindən 21 mart günü "Beynəlxalq Novruz Günü" kimi elan olunduqdan sonra Nyu-Yorkda BMT mərkəzində və Vaşinqtonda Novruz konsertləri keçirilmişdir.

"Dədə Qorqud"un 1300 illik, "Manas"ın 1000 illik, böyük şəxsiyyət Əmir Teymurun 660 illik, Məhəmməd Füzulinin 500 illik, qazax şairi, filosofu Abayın 150 illik yubiley tədbirləri TÜRKSOY çərçivəsində keçirilən tədbirlərdəndir. 2018-ci ildə xalq yazıçısı, görkəmli ictimai xadim və ədib, Yazıçılar Birliyinin Sədri Anar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) "Şərəf" medalı ilə təltif olunmuşdur.

2017-ci il 7 dekabrda Azərbaycan Dövlət Pedaqoji Universitetində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) kafedrası açılmışdır. Bu kafedranın açılması türk dünyasının həmrəyliyi, birliyi, eləcə də, türk ədəbiyyatının, tarixinin, mədəniyyətinin elmi tədqiqi və təbliği istiqamətində mühüm əhəmiyyət daşıyacaqdır. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi, professor Düsen Kaseinovu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov və başqaları Universitetdə TÜRKSOY-un kafedrasının açılmasının bu istiqamətdə atılan vacib addımlardan biri adlandıraraq Azərbaycanda ki ali təhsil müəssisələrində ilk dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetində yaradılmasını böyük hadisə adlandırmışlar. Tədbirdə TÜRKSOY-un fəaliyyətini əks etdirən film də göstərilmişdir. ADPU



ilə TÜRKSOY, eləcə də, bu quruma üzv olan ölkələrin milli-mədəni mübadiləni təmin etmək, türk mədəniyyəti ilə bağlı elmi araşdırmalar, təhsil sahəsində ortaqlayihələr hazırlamaq və qarşılıqlı əməkdaşlıq aparmaq haqda protokol da imzalanmışdır. Mərasimdə ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilova, "Türk araşdırmaları" elmi-tədqiqat laboratoriyasının müdiri, professor Elman Quliyevə, ədəbiyyat və onun tədrisi metodikası kafedrasının professoru Yaqub Babayevə, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Mahmud Allahmanlıya Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə TÜRKSOY tərəfindən təsis edilmiş medallar təqdim olunmuşdur.

Azərbaycanın Türkiyə Cümhuriyyəti üzrə nümayəndəsi, yazıçı-publisist, siyasi elmlər üzrə fəlsəfə doktoru, Sabir Şahtaxtının TÜRKSOY-un baş katibi prof. Düsen Kaseinova bir müsahibəsini xüsusi qeyd etmək lazımdır. Sabir müəllim müsahibəsinə belə başlayır: "Yetmiş yaş tamam olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi professor Düsen Kaseinovu tanıyanlar, o cümlədən, mən də onu gözəl insan, türk dünyasına sonsuz məhəbbətlə bağlı olan, o cümlədən, Azərbaycanı öz doğma vətəni qədər seven bir şəxsiyyət kimi tanıyıram. Onunla işləyən, çiyin-çiyinə çalışan, rəhbərliyi altında fəaliyyət göstərən, yol yoldaşı olanlar isə professor Düsen Kaseinovu, ilk növbədə, qayğıkeş insan, ədalətli rəhbər kimi dəyərləndirirlər. 2008-ci ildə TÜRKSOY-un baş katibi olaraq türk dünyası qarşısında tarixi missiyasına başlayıb. O, sülhün, inkişaf və tərəqqinin, dostluq və qardaşlığın, insanların rahat yaşayışının təmin olunmasının tərəfdarıdır. Dünyanı sülh, inkişaf və tərəqqi yolunda görmək onun həyat amalıdır. Bunun üçün mədəniyyətlər, dinlər və təriqətlər arasında dialoq və inteqrasiya tərəfdarıdır. Məhz elə buna görə də, məqsədyönlü fəaliyyətinə görə ayrı-ayrı dövlətlərin orden və medalları ilə təltif olunub. 2010-cu ildə "Küpmet" ordeninə layiq görülən yubilyar ötən 17 ildə 13 orden və medalla təltif olunub. O, təkəcə Qazaxıstanın sevimlisi deyil. Dünya mədəniyyətinin inkişafına verdiyi töhfələrə, sülhsevər mədəni layihələrinə görə 2007-ci ildə Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif olunan D.Kaseinov beş il sonra - 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dostluq" ordeni ilə mükafatlandırılıb. Onun çoxsaylı təltifləri, həmçinin, ayrı-ayrı ölkə və şəhərlərin yubiley medalları arasında daha biri isə Türkmənistanın "Məxtumqulu Firaqi" medalıdır. Sabir müəllimin müsahibəsində Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlının Düsen Kaseinova bağlı fikirləri də yer almışdır: "O, əsl türkçü, qayğıkeş insan, ədalətli

rəhbərdir. TÜRKSOY-da təmsil olunan ölkələrin milli bayramlarına, adət-ənənələrinə, tarixi şəxsiyyətlərinə eyni baxış bucağı ilə yanaşmaqla təşkilatda heç vaxt pozulmayacaq bir idarəçilik ənənəsi yaradılıb. Rəsmi təmsilçilərin, digər əməkdaşlarının və onların ailə üzvlərinin doğum günlərini, eləcə də, yubileylərini kollektiv şəkildə qeyd etmək, bayram günlərində qarşılıqlı ehtiram göstərmək onun hər birimizdən tələb etdiyi mühüm məqamlardandır".

Türk Milliyyətçi hərəkatının yaradıcılarından olan gəmi kapitanı babam Abdul Rasul Nəhmət oğlunun türkçülük ideyalarının davamçısı olaraq Türk dünyasına xidmət etməkdən qürur duyuram. Babam 1937-ci ildə repressiya qurbanı olmuş, 10 il Sibirə sürgün olunmuşdur.

Türk Dünyasının 2 böyük dastanını - "Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanlarını araşdıran elm adamı olaraq 5 kitabın və 100-dən artıq elmi məqalənin müəllifiyəm. 50-dən çox beynəlxalq konfransda iştirak etmişəm. 2016-cı ildə Moskvada "Türkölogiyanın müasir problemləri" adlı beynəlxalq konfransda "Kitabi-Dədə Qorqud" dastanlarının ümumməzəri problemləri mövzusunda çıxış etmiş və "Türk xalqları" adlı məlumat kitabçası hazırlamışam.

Bakıdakı Yunus Emre İnstitutunun təşəbbüsü ilə 2016-cı il dekabr ayında "A.H.Tanpınarı kəşf edirem" esse yazışmasının 5 qalibindən biriyəm. A.H.Tanpınarın vətəninə ziyarət edərək, 5 şəhərdə - İstanbul, Yalova, Konya, Bursa, Eskişehirdə olmuşam. Ən yüksək səviyyədə olan görüşlərimiz heç vaxt xatirimdən silinməyəcək. Türk Dünyası Vəqfında, Məvlana Cəlaləddin Ruminin ziyarətində və TÜRKSOY-un 2013-cü ildə "Türk Dünyası Kultur Başkenti" elan etdiyi Eskişehirdə möhtəşəm layihələri görmək məni hədsiz mutlu etdi. Bütün bunlar Türk xalqlarının bir-birini daha yaxından tanımalarına xidmət edir.

Əsaslı 1453-cü ildə Sultan Mehmet Fətehtərəfindən qoyulan İstanbul Universitetində Məvlana Deyişim Proqramı üzrə 2018-ci ilin mart ayında "Əski Türk dastanları" və "Türk Xalq ədəbiyyatına giriş" fənlə-

rindən mühazirə oxumuşam. Böyük ədəbiyyat xadimlərinin-yazarlınının, alimlərin oxuduğu bu universitetdə dərs demək çox qürurverici idi. 26 martda "Türk Kültür tarixinin xəzinələri" adlı bir konfrans təşkil edildi və mən Türk Dünyasının xəzinələri olan - "Kitabi-Dədə Qorqud", "Divani- lüğati-it-Türk", "Kutadqu bitlik"lə bağlı çıxış etdim. Prof. Dr. Abdulkadir Əməksiz mənə dəyərli hocamız Mahir Kocatürkün hazırladığı "Böyük Türk ədəbiyyatı tarixi" adlı gözəl bir kitab hədiyyə etdi. Bu kitab başlanğıcdan bu günə qədər Türk ədəbiyyatının tarixi, təhlili və tənqidinə həsr olunub. Belə kitablar Türk Dünyasına böyük töhfədir. Arzu edərdim ki, TÜRKSOY tərəfindən Ortaq Türk tarixi kitabı ilə yanaşı, Ortaq Türk ədəbiyyatı kitabı da hazırlansın.

Martda Türk Ədəbiyyat Vəqfi tərəfindən yazıçı Anarın 80 illik yubiley tədbirində iştirakımı da heç vaxt unutmayacağam. Bu tədbirdə çıxış edərək "Kitabi-Dədə Qorqud" dastanları və çağdaş Azərbaycan ədəbiyyatı monoqrafiyaları Anara təqdim etdim. Böyük yazıçının "Yaşayan Dədə Qorqud" mükafatını alması məni çox sevindirdi, çünki "Anarın Dədə Qorqud yaradıcılığı" adlı kitabım artıq çapa hazırdır.

Mən də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi professor Düsen Kaseinovu qarşıdakı 80 illik yubileyi münasibətilə indidən səmimi qəlbədən təbrik edir, ona möhkəm can sağlığı, Türk Dünyasına xidmətlərindən dolayı daha uca zirvələrdə olmağı arzulayıram. Çox hörmətli Düsen bəy, Türk dünyasının birliyinə dəyər verən hər kəs, o cümlədən, mən də Sizin TÜRKSOY-a daha böyük nailiyyətlər qazandıracağınıza inanıram. Böyük Tanrı Sizi yaratmaq üçün yaratmışdır. Odu ki, 80, 90 və 100 illik yubileyinizi Sizinlə bir yerdə qeyd etməyi arzu edirəm.

Bu il TÜRKSOY-un tarixində mühüm ildir. Təşkilat yaranmasının 25 illiyini qeyd edir. Bu məqaləni qələmə almaqda məqsədim şərəfli yubileyə öz fikir və mülahizələrimlə töhfə verməkdir. TÜRKSOY-a Türk xalqları arasında mədəni əlaqələri inkişaf etdirmək, dünyaya çatdırmaq işində uğurlar arzu edirəm.

Təşəkkürlər TÜRKSOY- Türk Dünyasının YUNESKO-su!!!

Azərbaycan-Pakistan biznes konfransı keçiriləcək

iyulun 4-də Bakıda Azərbaycan-Pakistan biznes konfransı keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan SİA-ya bildirilə ki, konfransa Pakistan İqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin qatılacağı gözlənilir. Qeyd edək ki, konfrans İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Əcnəbilərin qeydiyyatı ilə bağlı müddət dəyişdirilir

Azərbaycana daxil olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı ilə bağlı müddətin dəyişdirilməsi təklif edilir. SİA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə Miqrasiya Məcəlləsinin 21-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə dəyişiklik edilməsi ilə bağlı layihə təqdim olunub. Layihəyə əsasən, artıq Azərbaycanda 10 gündən yox, 15 gündən artıq müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər ölkədə olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Layihə Milli Məclisin iyunun 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Sudeyif İmamverdiyev - 80

Elmi, ictimai-siyasi fəaliyyəti ilə müdrilik zirvəsinə yüksələn ziyalı

İnsan yaşadığı ömrün arxasında əməli fəaliyyəti ilə izlər salır ki, zaman yetişəndə verdiyi hesabatında vərəqləyə biləcəyi şərəfli məqamlar olsun. Bir ömrün arxasından görünən illər insanın yaşam tərzinin naxışı, onun mənəvi dəyərlərinin əksi, əqli düşüncəsinin ziyası, vətənə sevgisinin ifadəsidir. Zəngin ömür yaşayan və ömrünü şaxələnməmiş fəaliyyətə həsr edən insanların çalarlı dünyasından eşidilən səslər, oxunan sətirlər hesabat üçün ən gözəl və əvəzolunmaz mənbədir. Bu mənbənin yaddaşında həkk olunan əməli fəaliyyət portret cizgiləri yaratmış olur. 80 illik ömür yolunda müdrilik və kamillik zirvəsinə yüksələn Sudeyif İmamverdiyev kimi. Bu yaşda artıq arxaya boylanıb, keçdiyi, yaşadığı illərə nəzər salaraq, hesabat verərkən, alnıaçıq şəkildə ictimai-siyasi və elmi fəaliyyəti haqqında deməyə sözü kifayət qədərdir. Bəli, bu yaş yaşanan illərin qeyri-ixtiyari təhlilidir.

Azərbaycanın nüfuzunun artmasında, mütərəqqi yolla inkişafında sayılıb-seçilən ziyalılar sırasında Sudeyif İmamverdiyevin də ismi var. Yüksək zəkası, istedadı, insani keyfiyyətləri ilə seçilən və ətrafa ziya, nur saçan S.İmamverdiyev xalqın sevilən, seçilən övladlarından biri kimi fədakar ömür yaşayıb. Belə ki, elmin inkişafına töhfə verən nəcib niyyətli ziyalı potensialı, intellekti, düşüncə tərzini fərdi tərcümeyi-halın müəllifinə çevrilərək, bütün gücü ilə elmə, cəmiyyətə, xalqa xidməti həyat yolunun amalına çevirmişdir.

2 iyul 1938-ci il tarixində Astara rayonunda dünyaya göz açan AMEA-nın müxbir üzvü, uroloq, tibb elmləri doktoru, professor. Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, "Şöhrət" ordenli S.İmamverdiyev doğulduğu mə-

kanda orta məktəbin rus bölməsinə bitirərək, 1956-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinin Azərbaycan bölməsinə daxil olmuş və 1962-ci ildə oranı bitirmişdir. 1968-ci ildə Bakıda "Sidikliyin, prostat vəzinin və xarici cinsiyyət üzvlərinin şişlərində limfoqrafiya və sümük daxili canaq fleboqrafiyasının rolu" mövzusunda namizədlik, 1974-ci ildə isə Moskvada "Hər iki böyrək arteriyasının xəstəliyi zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hər iki dissertasiyada o dövrlər üçün ən yeni diaqnostika və müalicə üsulları təbiq olunub və tibbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

1975-ci ilin yanvarından tibb elmləri doktoru S.İmamverdiyev Azərbaycana qayıdır. Vətənə qayı-

dandan sonra yenə də, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə kafedrasında assistent vəzifəsində işə başlayır. 1975-ci ildə onun təşəbbüsü və səyləri nəticəsində Azərbaycan Tibb İnstitutunda urologiya kafedrası açılır. 1976-cı ildə Urologiya kafedrasının dosenti, 1977-ci ildə professoru, 1990-cı ildən isə kafedranın müdiri vəzifəsində çalışır.

Onun elmi-pedaqoji fəaliyyəti çoxşaxəli və genişdir. Geniş dünyagörüşünə, biliklərə və yüksək təcrübəyə malik olaraq, o, urologiyanın və andrologiyanın aktual istiqamətlərini inkişaf etdirərək, böyük nailiyyətlər əldə etmişdir. Alim cərrahi əməliyyatların təkmilləşdirilməsi istiqamətində böyük işlər görərək, urologiya və andrologiyanın müxtəlif sahələrinə həsr olunmuş 13 ixtira və sərəmələşdirici təklif vermişdir. Bütün bunlar uro-



logiyanın inkişafına güclü təkan vermiş və xəstələrin müalicəsində böyük dönüş yaratmışdır.

Yüksək elmi tefəkkürə malik alim Azərbaycan elmini dəfələrlə dünyanın 30-dan çox ölkəsinin mötəbər elmi konfranslarında təmsil etmişdir.

O, Azərbaycanda elmi kadrların hazırlanması, tədris işlərinin keyfiyyətinin yaxşılaşdırılması və səmərəli uroloji xidmətin təşkili istiqamətində daima çalışmış, öz bilik və bacarığını əsirgəməmişdir. Alimin rəhbərliyi altında 15 namizədlik, 3 doktorluq dissertasiyası müdafiə olunub. 1 namizədlik dissertasiyası ilkin müdafiəyə hazırlanır, 3 doktorluq dissertasiyası yazılır. Onun hazırladığı alimlər sırasında xarici ölkə vətəndaşları var.

Elmi fəaliyyətinə nəzər salarkən, məlum olur ki, S.İmamverdiyev urologiyanın müxtəlif problemlərinə həsr olunmuş 280-dən çox elmi məqalələrin, 8 monoqrafiyanın, 5 dərs vəsaitinin, 1 metodik vəsaitin, 1 dərsliyin, 13 sərəmələşdirici təklifin və ixtiranın müəllifidir. O, 1993-cü ildə Avropa Uroloqlar Assosiasiyasının həqiqi, 2000-ci ildə Gürcüstan Uroloqlar Assosiasiyasının fəxri üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həmçinin, 2005-ci ildə "SKV" Azərbaycan Uroloqlar Assosiasiyasının və Türk Cümhuriyyətləri Androloqlar Konfederasiyasının sədri seçilib.

Alim elm sahəsində göstərdiyi xidmətlərə görə, 2000-ci ilin iyun ayında Azərbaycan Prezidentinin Fərmanı ilə "Şöhrət" ordeni ilə təltif edilib. 2006-cı ildə isə elm sahəsində göstərdiyi xidmətlərə görə Y.Məmmədəliyev adına medalla təltif edilib, 2008-ci ildə isə əməkdar elm xadimi adına layiq görüldü. Alim, həmçinin, elm sahəsində göstərdiyi xidmətlərə görə, 2010-cu ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib, "Elmi Məktəbin Yaradıcısı" fəxri adına layiq görüldü. Cərrahi urologiyada ixtiraçılıq və sərəmələşdirici təklif vermək fəaliyyətinə görə "Nobel" medalı ilə təltif olunub.

S.İmamverdiyev elmi fəaliyyəti ilə yanaşı, ölkənin ictimai-siyasi həyatında da müstəsna rol oynayan ziyalılardandır. 1992-ci ildə məşhur "91"-lər sırasında olaraq Yeni

Azərbaycan Partiyasının yaradıcılarından biridir. Belə bir addım böyük cəsarət tələb edirdi. Bu, o zaman idi ki, həmin dövrdə ölkəmiz ağır duruma düşərək, siyasi və iqtisadi böhran keçirirdi. O, müsahibələrinin birində vurğulayıb ki, "91-lər hərəkatı" kimi tariximizdə düşən bu hadisə çox önəmlidir: "Çünki bu ziyalılar görürdü ki, ölkədə separatçılıq baş alıb gedir, qanunsuz silahlı dəstələr insanlar üçün böyük təhlükəyə çevrilib, əhalinin həyat səviyyəsi də sürətlə aşağı düşürdü. Yeni sözün əsl mənasında, vətən əldən gedirdi. Müstəqilliyin ilk illərində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı üçün ümidlər yalnız Ümummilli Lider Heydər Əliyevə idi".

YAP Siyasi Şurasının üzvü S.İmamverdiyev 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk parlamentinin (Milli Məclis) deputatı, 2000-ci ildə II dövr (2005-ci ilədək) yenidən Milli Məclisə deputat seçilib.

Azərbaycanın bugünkü uğurları onu qürurlandırır. Ölkəmizin dinamik inkişafından, beynəlxalq aləmdə nüfuzundan, söz sahibinə çevrilməsindən ruhlanması S.İmamverdiyevin vətəninə olan sevgisinin təzahürüdür. "Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil" - deyən ziyalı həmin illərdə insanların ən kiçik sosial ehtiyaclarını ödəyə bilmədiklərini vurğulayıb: "Bölgələrdə işıq, qaz, yol yox idi. Ona görə də, əhali böyük şəhərə üz tuturdu. Amma hazırda vəziyyət müqayisəolunmaz səviyyəyə gəlib çatıb. Bu gün hər bir sahədə uğurlar qazanılıb. Bu gün Azərbaycan güclü dövlətdir, dünyada nüfuzlu ölkə kimi tanınır, regionun isə lideridir. Bu regionda Azərbaycanın razılığı olmadan hər hansı bir layihəni həyata keçirmək mümkün deyil. Eləcə də, Azərbaycanın regionları uğurla inkişaf edir. Hər yer abaddır, inkişaf edir. Təkcə şəhərlərimiz yox, kəndlərimiz də inkişaf edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər görülür, yeni iş yerləri yaradılır, yollar, körpülər, məktəblər və tibb ocaqları tikilib istifadəyə verilir. Bütün bunlar isə Heydər Əliyev siyasətinin bəhrələridir".

Elmi fəaliyyətini, bütün həyatını xalqımızın sağlamlığına, gənclərimizin savadlanmasına, ölkəmizin inkişafına həsr etmiş S.İmamverdiyevin zəngin ömür yolu Azərbaycanla bağlıdır. Müasir Azərbaycan səhiyyəsinin görkəmli nümayəndəsi olan S.İmamverdiyev tibb elmində qazandıqı uğurlar, ictimai-siyasi həyatda qətiyyətli mövqeyi bir insan, ziyalı, vətəndaş kimi onu xarakterizə edir.

S.İmamverdiyevi 80 illik yubileyi münasibəti ilə təbrik edirik, ona can sağlığı arzulayırıq, elmi-ictimai fəaliyyətində daha böyük nailiyyətlər diləyirik.

Nəzakət ƏLƏDDİNQIZI

"Yaşılıqların mühafizəsi üçün daha sərt tədbirlərə ehtiyac var"



"Təbiətə, yaşılığa israfçılıq prizmasından baxılması dünyanın heç yerində qəbul olunmur. Bizdə də tədricən ətraf mühitə qayğıkeş münasibət formalaşır. Lakin təəssüf ki, bəzən yaşılıqlara qarşı biganə, sevgisiz münasibətin də şahidi olururuq". SİA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova mətbuat konfransında deyib. O bildirib ki, insanların yaşılıqlara münasibətinin dəyişməsi üçün media nümayəndələrinin və ictimaiyyətin dəstəyinə ehtiyac var: "Yaşılıqlara zərərverici münasibət göstərən ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilməlidir. Uşaqlardan böyüyə yaşılıqların qorunmasına münasibət dəyişməli, hər bir ağaca dəyər verilməlidir.

Bir ağacın yetişdirilməsi üçün minimum 30 il vaxt tələb olunur, lakin bəzən etinasızlıq edilir, ağaclar kəsilir və illərlə çəkilmiş zəhmət bir an içərisində heç olur".

İbrahimova qeyd edib ki, əsasən paytaxtda bəzi sahibkarlar, ayrı-ayrı şəxslər tərəfindən qanunsuz ağac kəsintisinə yol verilir: "Tikinti şirkətləri yaşılıq sahələrinə həssas münasibət göstərmir, tikinti və abadlaşdırma zamanı yaşılıqların yerləşdiyi ərazilər nəzərə alınmır. Ona görə də bu sahədə həm güclü təbliğat işinin aparılmasına, digər tərəfdən də tələbkarlığın, yeni yaşılıqların mühafizəsi sahəsində mövcud qanunvericiliklə dəyişikliklərin edilməsinə və daha sərt sanksiyaların tətbiqinə ehtiyac var".

Gələcək il Bakıda OPEC-in iki iclası keçiriləcək

2019-cu ildə Bakıda Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) iki iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a Energetika Nazirliyindən bildirilib. Qeyd edilib ki, 2019-cu ilin yanvarında Bakıda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ Nazirlərinin Birgə Monitoring Komitəsinin (JMMC) iclası keçiriləcək. Gələcək ilin yayında isə Azərbaycan paytaxtında OPEC və qeyri-OPEC nazirlərinin 6-cı iclası baş tutacaq.

BDU-nun professoru TDAB Elmlər Akademiyasının həqiqi üzvü seçilib



həsində - "Qafqaz xalqlarının tarixi" (Bakı, 2006), "Heydər Əliyev və Qafqazda sülh prosesi" (Bakı, 2008) adlı fundamental dərsliklərin, postsovet məkanında ilk dəfə olaraq "İstoriçeskae gnüklopediə Kavkaza"

Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə (Oksford, İngiltərə) Beynəlxalq "Sokrat" mükafatı laureatı İradə Hüseynova Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilib və həmin akademiyanın Beynəlxalq Qızıl Ulduz mükafatına layiq görüldü.

İradə Hüseynova görkəmli dövlət xadimi və siyasi xadim, ümummilli lider Heydər Əliyev haqqında "Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu" adlı ilk doktorluq dissertasiyasının müəllifidir. Onun doktorluq dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqaməti - Əliyevşünaslıq elminin əsası qoyulub. Professor İradə Hüseynova, həmçinin ulu öndər Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinə həsr edilmiş bir sıra sanballı elmi monoqrafiyaların və dərsliklərin müəllifidir.

Əliyevşünas və qafqazşünas alim İradə Hüseynova 300-ə yaxın elmi əsər - Əliyevşünaslıq elminə dəyərli töhfələr olan "Dövlətçilik naminə" (Bakı, 2001), "Müstəqilliyimizin təminatçısı" (Bakı, 2003), "Müstəqil Azərbaycan dövlətinin qurucusu" (Bakı, 2004), "Qeydar Aliyev ot političeskoqo rukovoditelə k obhenaüionalğnomu lideru" (Bakı, 2005), "Tarix. Zaman. Düşüncələr." I cild. (Bakı 2016) adlı monoqrafiyaların, Qafqazşünaslıq sa-



(Bakı, 2010) adlı ensiklopedik nəşrin müəllifidir.

Eyni zamanda, Qafqaz xalqlarının tarixinə dair ümumi kurs proqramlarının (Bakı 1998; Bakı 2014), dərs vəsaitinin (Bakı 1999), magistr hazırlığı üçün "Heydər Əliyev və Qafqazda sülh prosesi" (Azərbaycan, rus və ingilis dillərində, Bakı, 2003), "Qafqazşünaslığa giriş" (Bakı 2014), "Qafqazın siyasi sistemi" (Azərbaycan və rus dillərində, Bakı, 2016), "Qafqazın xarici siyasəti" (Azərbaycan və rus dillərində, Bakı, 2016), "Qafqaz və Yaxın Şərqi erəb ölkələri" (Azərbaycan və rus dillərində, Bakı, 2016), "Qafqaz tarixinin aktual problemləri" (Bakı, 2017), "İlham Əliyev və müasir dövrdə Qafqazda əməkdaşlığın inkişafı" (Bakı, 2017) adlı tədris proqramlarının tərtibçisidir.

Professor İradə Hüseynovanın uzun illər zəhmətinin bəhrəsi, qiymətli mənbə olan Qafqaz xalqlarının sosial, iqtisadi, siyasi həyatını, mədəniyyətini, zəngin adət-ənənələrini, fəlsəfi baxışlarını, məişətini, milli mənəvi dəyərlərini kompleks və sistemli şəkildə ən qədim zamanlardan müasir dövrə qədər hərtərəfli əks etdirən "Qafqaz xalqlarının tarixi" adlı 1248 səhifəlik (78 çap vərəqi) fundamental dərsliyi 2018-ci ildə nəfis şəkildə çap edilmişdir.

Naxçıvan zəfəri erməniləri özündən necə çıxardı?

İşğalçı ölkənin hərbi dairələri indi də Azərbaycanı mülki vətəndaşlara və çobanlara atəş açmaqla təhdid edir

Azərbaycan Ordusunun Naxçıvandakı mövqələrini irəli çəkməsi və əhəmiyyətli yüksəklikləri ələ keçirərək, işğaldan azad etməsi, faktiki olaraq, minlərlə hektar əraziləri düşmən tapdağından azad etməsi Ermənistanın hərbi dairələrinin azğın bəyanatlar vermələrinə səbəb olub. Azərbaycanın Müdafiə Nazirliyinin sübut olaraq ictimailəşdirdiyi videomateriallər işğalçı ölkənin ictimai-siyasi dairələrini, eləcə də, müdafiə nazirliyini fakt qarşısında qoyub. O cümlədən, hərbi nazirimiz Zakir Həsənovun jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bir sıra mesajlar verməsi, Azərbaycan Ordusunun hər an işğalda qalan torpaqlarımızı azad etmək imkanına malik olması bəyanatını səsləndirməsi erməni tərəfinin buna qədər iddia etdikləri bir sıra yalanları ifşa etmiş oldu. Hətta rəsmi erməni hərbi dairələri açıq-aşkar mülki vətəndaşlarımızı, hədəfə alacaqlarını həyasızcasına bəyan etdilər.

Ermənilər Azərbaycan Ordusunun Ermənistan ərazilərini müşahidə etmək iqtidarında olan yeni hərbi mövqələrinin - hətta dedə-baba yurdumuz olan Dərələyəzə qədər olan fotolarını yaymağa başladılar

Son günlərə qədər Ermənistanın müdafiə nazirliyinin mətbuat xidməti Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda uğurla nəticələnən effektiv hərbi əməliyyatlarını müxtəlif yollarla sadə xalqdan gizlətməyə çalışırdılar. Məsələn, bir müddət öncə, erməni tərəfi iddia edirdi ki, guya Azərbaycan tərəfi Günnüt kəndində qalan məzarların ziyarət olunması üçün onlardan xahiş edib və guya ermənilər "humanizm" prinsipinə əsaslanaraq, mülki vətəndaşların qəbirləri ziyarət etmələrinə şərait yaradıblar və s. Lakin az keçməmiş, mehzi erməni sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun Ermənistan ərazilərini müşahidə etmək iqtidarında olan yeni hərbi mövqələrinin - hətta dedə-baba yurdumuz olan Dərələyəzə qədər olan fotolarını yaymağa başladılar. Bunun ardınca isə, ölkəmizin Müdafiə Nazirliyi ermənilərin bütün yalanlarını alt-üst edən və 100%-lik faktlara əsaslanan qısametrajlı sənədli filmi nümayiş etdirdi. Mehzi bundan sonra erməni hərbi dairələri əhalini sakitləşdirmək üçün guya narahatlığa heç bir əsasın olmadığı, erməni ordusunun əvvəlki kimi vəziyyətə nəzarət etdiyi yalanını sırımağa cəhd etdilər.

Ermənistanın Areni kəndi və əkin-biçin sahələri Qızılqaya səmtindəki mövqələrimizin nəzarəti altındadır

Erməni ictimaiyyəti bu yalanlara uymadı və 2016-cı ilin aprel müharibəsindəki qələbəmizdən sonra Naxçıvan zəfərimizi qəbul etmək məcburiyyətində qaldı. Daha dəqiq desək, Azərbaycan Ordusunun bu ilin may ayında qa-



zandıqı növbəti qələbə sübut etdi ki, artıq işğalçı Ermənistanın bir sıra strateji baxımdan mühüm olan kəndləri, xüsusilə, Yerevan-Gorus-Laçın avtomobil yolu, necə deyirlər, silahlı qüvvələrimizin ovucunun içi qədər nəzarətə götürüldü. Qeyd edilənlərə yanaşı, hərbi mövqələrimiz ermənilərin mövqələrindən yüksəkdə formalaşdırıldı ki, bu da düşmənin həmin ərazilərə daxil olub-çıxma məqamlarını açıq-aşkar göstərməkdədir. Ermənistanın Areni kəndi və əkin-biçin sahələri Qızılqaya səmtindəki mövqələrimizin nəzarəti altında qaldı.

Beləliklə, ortaya çıxan danılmaz faktların ardınca, erməni mediası və jurnalistləri yenidən Ermənistanın müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyannın üzərinə çoxsaylı suallarla axın etdilər. Lakin...

Erməni müdafiə nazirliyinin rəsmi sözcüsü nəyi etiraf etdi?

Lakin nə qədər maraqlı görünərsə də, müdafiə nazirliyinin rəsmisi açıq-aşkar təhdid dilində danışdı, hətta həyasızcasına bəyan etdi ki, Azərbaycan Ordusunun hərbi uğurundan sonra, "naxçıvanlı fermerlər və çobanlar təhlükə altında qalıblar..." (!-R.N.). Demək, A.Ovannisyannın fikirlərindən belə nəticəyə gəlmək olar ki, erməni ordusu Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatlarının qarşısını kəse bilmədikləri üçün, yeni öz uğursuzluqlarını gizlətmək üçün bu dəfə mülki əhalini, çobanları və fermerləri hədəfə alacaqlarını bəyan edirlər. "Bu, o deməkdir ki, Azərbaycan Ordusu bundan sonra bir daha öz çobanlarının və torpaq işləri aparın vətəndaşlarının arxasında gizlənə bilməyəcək"-deyə A.Ovannisyann gülünc fikirlərini səsləndirib.

Erməni jurnalistinin Ovannisyana istehzası: "Demək, iddia edirsiniz ki, öncə çobanlar, onların arxasınca ordu irəliləyib?"

Ancaq Ermənistanın müdafiə nazirliyinin rəsmisinin bu tipli sərəmsəm bəyanatı elə bu ölkənin aparıcı saytlarından sayılan "Panorama.am"-in jurnalistinin istehzasına səbəb olub. A.Ovannisyannın Naxçıvanın mülki vətəndaşlarına təhlükə yaranacağını id-

dia etdiyi bir zamanda, erməni jurnalisti fikirlərini bu cür açıqlayıb və müdafiə nazirliyinin rəsmisinin iddiasından təəccüb etdiyini gizlətməyib. "Demək, iddia edirsiniz ki, öncə çobanlar, onların arxasınca ordu irəliləyib?"-deyə erməni jurnalisti istehzal sual ünvanlayıb. A.Ovannisyann isə öz səhvini düzəltmək üçün bildirib ki, heç də elə deyil, guya azərbaycanlı çobanlar öncə həmin ərazilərdə daha rahat hərəkət edirmişlər, hətta erməni mövqələrinin bir addımlığında mal-qara otarmışlar və s.

Beləliklə, bununla, bir daha sübut olunub ki, erməni tərəfi öz işğalçılıq və antihumanizm prinsiplərinə sadıq qalaraq, açıq-aşkar bəyan edir ki, onlar Naxçıvanda azərbaycanlı mülki vətəndaşlara, torpaq adamlarına, çobanlara və fermerlərə atəş açacaqlar. Söz yox ki, bu, düşmənin yeni taktikası deyil: Azərbaycanla olan bütün sərhəd boyu, eləcə də, işğal edilmiş Qarabağda erməni hərbi birləşmələri, eyni zamanda, separatçılar, davamlı olaraq, mülki vətəndaşlarımıza atəş açıblar, fermerlərin və s. torpaq işləri aparın insanlarımızı, hətta uşaqlarımızı qətlə yetiriblər. Bu baxımdan, A.Ovannisyannın həyasız bəyanatı erməni vəhşiliyinin rəsmi şəkildə etirafı kimi də qiymətləndirilə bilər.

Fəqət, Artsrun Ovannisyann sözügedən bəyanatını səsləndirərkən unudub ki, Naxçıvanda əldə edilən yüksəkliklər və strateji mövqələr yalnız Areni kəndini deyil, Yerevan-Gorus-Laçın yolunu və s. məntəqələri rahat şəkildə nəzarət etmək imkanını yaradıb. Ermənilərin isə, bu istiqamətlərdə mülki vətəndaşlarımızı hədəfə almaq şansları kifayət qədər azdır. Hətta bu, baş verərsə, onda Azərbaycan Ordusu Naxçıvandakı mövqələrini, eləcə də, istehkamlarını möhkəmləndirmək, erməni işğalçılarına daha ağır dərs vermək üçün öz imkanından növbəti dəfə və maksimum şəkildə istifadə edə bilər. Ona görə də, Ermənistanın müdafiə nazirliyinin adından danışan və rəsmi şəxs olaraq, başından böyük həyasızlıqlara rəvac verən A.Ovannisyann pafoslu fikirlərini irəli sürərkən, yaxşı olardı ki, öz əsgərlərinin və əhalisinin qeydine qalsın və bu bəyanatlarına görə peşmançılıq hisslərinə qapılmasın...

Rövşən NURƏDDİNOĞLU

Azərbaycan Aİ ilə yeni tərəfdaşlıq sazişi hazırlayır

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə 2020-ci ilədək əməkdaşlıq haqqında yeni tərəfdaşlıq sazişi hazırlayır. SİA-nın məlumatına görə, bunu Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiyasında GEANT multigigabit şəbəkəsinin roluna həsr olunmuş tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib. Nazir müavini bildirib ki, sənəddə əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən elm və təhsil sahəsində əməkdaşlıq əks olunacaq: "Sənəd üzərində iş yaxın günlərdə başa çatacaq və iyul ayında Aİ-ə baxış üçün təqdim ediləcək".

23 iyun 2018-ci il

“Joxovurd” Nikol Paşinyana qarşı sabotaj barədə yazdı

Prezident Armen Sarkisyan və XİN rəhbəri Zoqrab Mnasakyan əsas təşkilatçılar kimi göstərildi

Ermənistanda baş vermiş “məxməri inqilab”dan sonra ölkədə davam edən siyasi böhran istər hakimiyyət daxilində, istərsə də ictimai-siyasi kullarlarda bir sıra qarşıdurmaların yaşanmasına səbəb olmaqdadır. Belə ki, hazırda ölkədə keçmiş iqtidar komandasının müxtəlif üsullarla hakim dairələrdən uzaqlaşdırılması, ard-arda baş verən həbslər də buna sübutdur. Əbəs deyil ki, Serj Sarkisyan iqtidarı dönəmində kriminal-oligarxiya sisteminin özəyini təşkil edən Respublika Partiyası ilə Çiçəklənən Ermənistan Partiyasının bir çox aparıcı üzvləri istefaya gedir, bununla özlərini mümkün həbslərdən və təqiblərdən sığortalamağa çalışırlar.

Maraqlı məqamlardan biri də budur ki, hazırda hakimiyyət daxilində təmsil olunan digər cinahlar müxtəlif üsullarla hərəkatə keçməyə çalışırlar.

“Bu, öncədən hazırlanmış və təşkilatçılıqla həyata keçirilən sabotajdır”

Misal üçün, Ermənistanın siyasi kullarlarında son vaxtlar xarici işlər naziri Zoqrab Mnasakyan barəsində müxtəlif fikirlər səsləndirilir, onun Nikol Paşinyan hökumətinin içinə desant olaraq atılması iddiaları irəli sürülür. Belə ki, bu barədə erməni mediası da yazmaqdadır. Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakyan Nikol Paşinyanın hökumətinə qarşı açıq sabotaja başlayıb”. Bu barədə ölkənin “Joxovurd” qəzetinin şərh bölümündə yazılıb.



“Hər şey tərsinədir və heç bir addımlar atılmır”

Erməni nəşrinə görə, Ermənistan-da baş vermiş “məxməri inqilab”dan sonra guya ölkənin beynəlxalq reytingi müəyyən qədər artıb və hazırda ölkənin xarici işlər nazirliyi bunu gizlətməyə çalışır. SİTAT: “Xarici işlər naziri Ermənistanın səfirliklərinə göstərişlər verməlidir ki, diplomatlar xarici məmurlarla görüşərkən, Ermənistanın yeni vəziyyətlə bağlı bilgiler verməli, eləcə də, Ermənistanla Azərbaycan arasındakı təhlükəsizlik məsələsindəki fərq kontekstindəki məsələləri qabartmalıdırlar”.

“Joxovurd” Ermənistan XİN-nin rəhbəri Z.Mnasakyan qarşı ittihamını davam etdirərək yazır ki, nazirin özü də keçirdiyi görüşlərində bu mövzuda danışıqlıdır. Həmçinin, nazirlə yanaşı, ölkə prezidenti Armen Sarkisyanın da adı sabotajçılar sırasına əlavə edilir. “Lakin hər şey tərsinədir və heç bir addımlar atılmır” deyərək ədəcikən nəşr qeyd edir. Bununla da, erməni müəllif

vurğulayır ki, baş verənlərin səbəblərini axtarmaq və cavabını tapmaq heç də çətin deyil: “Bu, öncədən hazırlanmış və təşkilatçılıqla həyata keçirilən sabotajdır, hansında ki, prezident Armen Sarkisyan da burada əsas iştirakçılardan biridir: əvvəl-axır, Z.Mnasakyan da onun kadrıdır”.

“Mnasakyan hələ 1993-cü ildən hazırkı prezident Armen Sarkisyanla işləyib”

Beləliklə, “Joxovurd” belə nəticəyə gəlib ki, Mnasakyan hələ 1993-cü ildən hazırkı prezident Armen Sarkisyanla işləyib. “Deyilənə görə, XİN rəhbərliyinə də, o, məhz Sarkisyanın dəstəyi ilə gətirilib”-erməni qəzeti yazır. Görünən isə budur ki, Ermənistanda cərəyan edən hadisələr fonundakı siyasi böhran bundan sonra hələ uzun müddət davam edəcək. Xüsusilə, cəbhə bölgələrində baş verən uğursuzluqlar, o cümlədən, Ermənistanın ortaq məxrəcə gələ bilməyərək, Qərblə Şimal arasında var-gəl etməsi belə nəticəyə gəlməyə zəmin yaradır ki, “məxməri inqilab” sadəcə, qısamüddətli külək kimi bu ölkənin üzərindən əsib-keçdi. Ən azından, hökumət daxilində baş verənlərin mediada işıqlandırılması, hətta Paşinyana qarşı sui-qəsdin hazırlanması və onun qarşısının alınması Ermənistanın yeni təhlükələr yaşamaq ehtimallarını artırmaqdadır. “Joxovurd”un sabotaj ittihamı da bu cür düşünməyə əsas verməkdədir.

Rövşən NURƏDDİNOĞLU



Çənə müxalifəti...

RƏFİQƏ

Qəribə sözdür? Bəlkə də... 25 ildir ki, müxalifətin çənəsi dayanmaq bilmir. Elə boş-boş hay-küy salaraq, həyasızcasına utanmadan kütləvi aksiyalar keçirməklə çənələrinə güc verirlər. Bir də Allahın verdiyi o çənə, bir də görürsən. Çıxır yerindən. Necə ki ötən prezident seçkisindən sonra öz biabırçı uğursuzluqdan sonra həyasızcasına “Məhsul” stadionunda çənələrinə güc vermək istədilər ki, kütləvi mitinqdə çənəmizi işə salırıq. Ancaq bu istəkləri də... Soruşmaq lazımdır, ay boş bardağı dolu çənəyə vuran ölü müxalifət, bunların kütləvi olması üçün adam da yoxdur axı. Sual olunur: hansı kütlədən və ya hansı kütləvilikdən söhbət gedir? Bir müddət öncə keçirmiş olduqları aksiyaların fiaskosunu və rəzalətini nə tez unudular? Axı, siz o müxalifətsiz ki, sizin bu günə kimi həm təşkilatlarınız, həm ideyalarınız, fikirləriniz, məramlarınız da pərakəndədir. Və elə zənn edirsiniz ki, çənəyə güc verməyin bir xeyri olar. Ay bədaxtlar, 25 ildir ki, çənəyə güc verirsiniz, bir xeyri olub ki?.. Yazıqdır bu çənə...

25 ildir ki, bu yolu qət edirsiniz, nə əldə etmişiniz? Nifrət. Müxalifət qüvvələrinə yaraşan da elə budur. Bir də, müxalifət öz abırına hakim olmasa da, Azərbaycan qanunları öz göstərişlərinə hakimdir və əsla, hansısa siyasi qüvvə üçün xüsusi ayrıcalıqlar tətbiq etməyib. Hər bir siyasi qüvvənin mövcudluğuna da, fəaliyyətinə də bərabər təminatlar yaradıb. Bundan sonra da həmin rentabelliği qoruyub-saxlayacaq. Amma bugünkü dağıdıcı müxalifət “babam mənə kor dedi, gəlib-gedəni vur dedi” kəlamına arxayın olduğu kimi hansı oyunlar çıxarıb, həmin qanunlar üzərində hansı təhrifləri etmək üçün çənəsinə güc verəcəksə, bax, bu, artıq tam başqa bir söhbətin mövzudur.

Paşinyan qorxu içindədir

Qabil Hüseyinli: “Paşinyan ordumuzun Naxçıvan bölgəsində apardığı uğurlu əməliyyatdan ciddi sürətdə narahat olduğunu bir daha nümayiş etdirdi”

İnqilab yolu ilə Sarkisyan rejimini devirib hakimiyyətə gələn Nikol Paşinyan ələbaxım və heç də müstəqil olmadığını ilk açıqlamalarında nümayiş etdirdi. Bununla yanaşı Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdən qayıtdıqdan sonra işğal altında olan Azərbaycan ərazilərinə səfər etməsi və orada anormal bəyanatlarla çıxış etməsi, bir daha onun xələfi Sarkisyandan fərqlənməyən siyasi gedişlər etdiyini göstərdi. Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri Azərbaycanla yanaşı, beynəlxalq aləmdə də ciddi etirazlar doğurdu. “Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hər zaman Azərbaycanın ATƏT Parlament Assambleyasında ki nümayəndə heyətinin gündəliyində duran birinci məsələ olub. Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlar Ermənistanın işğal altındadır və bu işğala son qoyulmayana qədər biz Dağlıq Qarabağ məsələsini ATƏT PA-da qaldıracağıq”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri, təmas xəttində baş verən təxribatlara münasibət bildiren ATƏT Parlament Assambleyasının vitse-prezidenti,

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev bildirib. A.Quliyev təəsüflə bildirib ki, Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi, mətbuat



konfransı keçirməsi və bir neçə gün öncə orada hərbi təlim keçirilməsi ATƏT-in Minsk Qrupu tərəfindən pislənilmədi, ona reaksiya verilmədi: “Bu, bizi qane etmir, bizi çox ciddi şəkildə narahat edir. Şübhəsiz ki, ATƏT PA-nın iyul ayının 7-11-də Berlində keçiriləcək sessiyasında biz bu məsələlərə toxunacağıq”. Politoloq Qabil Hüseyinli “Səs” qəzetinə açıqlamasında Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüşə toxunarkən bildirib ki, bu görüş tanışlıq xarakterli bir görüş idi: “Dünya üzrə futbol çempionatının açılışı mü-

nasibəti ilə bağlı Moskvaya gələn dövlət və hökumət başçılarınun iştirakı ilə tədbir təşkil olunmuşdur. V.Putin bu tədbirdə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Paşinyanı tanış etdi. Yeni burada hər hansı bir söhbət və fikir mübadiləsi olmayıb. Sadəcə olaraq, tərəflər arasında isti münasibətlər yaratmaq baxımından, V.Putin bu addımı atdı. Bu görüşün gələcək görüşlər üçün bir əhəmiyyəti olsa da, amma bütövlükdə Dağlıq Qarabağ problemi ilə bağlı məsələlər müzakirə edilmədiyindən, danışıqlar prosesinə təsirinin olacağına qənaətimdə deyiləm”. Q.Hüseyinli son vaxtlar Paşinyan tərəfindən atılan addımlar və onun tez-tez Dağlıq Qarabağ bölgəsinə etdiyi qanunsuz səfərlər və verdiyi anormal bəyanatlar onun xəstə təxəyyülə malik baş nazir olmasını təsdiq edən fakt olduğunu bildirdi: “Onun anormal xarakterli müsahibələri, açıqlamaları göstərir ki, bu adam danışıqlar prosesinə yardım edə biləcək addımlar atmır.

Destruktiv danışıqlar prosesini ləngidə biləcək addımlar atır. Bu səbəbdən də, həmin görüşün çox da yüksək qiymətləndirməyin əhəmiyyətini görmürəm”.

“Paşinyanın Moskva səfərindən dərhal sonra Qarabağa səfər etməsi nədən xəbər verir? Bu, nə ilə bağlıdır? Bunu təxribat kimi qiymətləndirmək olarmı” suallarına cavab olaraq, politoloq onu da bildirdi ki, Paşinyanın Dağlıq Qarabağa ikinci səfəri, faktiki olaraq, beynəlxalq hüquq normalarına zidd olan bir hərəkatdır: “Paşinyan hansı məqsədi güdürsə-güdsün, bu, işğal edilmiş Azərbaycan torpaqlarına qeyri-qanuni səfərdir. Bu mənada, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, bu, Azərbaycanı müharibəyə çağırış xarakterli daşıyır. Çünki Paşinyan əgər sülh prosesinə sadiq olsaydı, belə qıçılandırıcı səfərlər etməzdi. Həmin səfərlər isə Ermənistanın güclənən Azərbaycan Ordusu qarşısında ciddi narahatçılıq keçirməsi ilə sıx bağlıdır. Bu baxımdan, Ermənistanın Dağlıq Qarabağdakı qoşun kontingentindən bir növ xəbərdar olmaq və orada olan boşluqları doldurmaq üçün edilən səfərdir. Paşinyan ordumuzun Naxçıvan bölgəsində apardığı uğurlu əməliyyatdan ciddi sürətdə narahat olduğunu bir daha nümayiş etdirdi”.

GÜLYANƏ

Səbaildə narkotiklərlə bağlı tədbir keçirilib



Səbail rayon icra hakimiyyətinin fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının təşkilatçılığı ilə rayon ərazisindəki idarə və təşkilatlarda, ali və orta məktəblərdə narkomaniya və digər zərərli vərdişlər əleyhinə mübarizə istiqamətində silsilə tədbirlər keçirilir. Dünən bu tədbirlər çərçivəsində rayon rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının, pedaqoji işçilərin, veteranlar, din xadimləri, gənclərin nümayəndələrinin, həmçinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu üzvlərinin iştirakı ilə "26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü"nə həsr olunan tədbir keçirilib. Tədbirdə rayon icra icra hakimiyyəti başçısının müavini,

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri Eldar Ağayev çıxış edərək bildirib ki, paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda zamanənin belası olan narkomaniyaya qarşı mübarizə tədbirləri daha da genişləndirilibdir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev narkomanıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nı təsdiq edib. Narkomanıyanın heç bir yaş sərhədi tanımayaraq cavan-

laşması və genefond üçün mühüm təhlükə olduğu üçün bu qəbildən olan tədbirlərin keçirilməsində məqsəd cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarətdir".

Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vəlif Quliyev, Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Məmmədova, rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru İlham Mədətov, İçərişəhər "Həzrət Məhəmməd"

məscidinin axundu Hacı Sadiq Əsgərov, XXI Əsrin Qadınları İB-nin sədri Mahirə Əmirhüseynova, rayon polis idarəsi ictimai təhlükəsizlik şöbəsinin rəisi, polis polkovnik-leytenantı Anar Hüseynov və başqaları ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düşər olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd ediblər.

Sonda narkomanıyanın dəhşətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

R.HÜSEYNOVA

Sumqayıt məktəbliləri "Bakcell" in "Təhlükəsiz İnternet" xidməti ilə tanış olublar



Uşaqlarınız barədə arxayın olmaq istəyirsiniz?

"Təhlükəsiz internet" paketini qoşun: *134#10#J

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Proвайderi "Bakcell" in təxminən iki il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən "Təhlükəsiz İnternet Paketləri" uşaqlar üçün internetdən istifadənin təhlükəsiz olmasını təmin edir. Bu internet paketləri və Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkətinin "İnternet Filtrasiya Xidməti" sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və istənilməyən məzmunlardan qorumaq imkanına malikdirlər.

Uşaqların internetin mənfi təsirlərindən qorunmasına yönəlmiş tədbirlər çərçivəsində, ENGİNET şirkəti Azərbaycan Respublikasının Təhsil Nazirliyinin köməyi ilə ölkə məktəblərində Təhlükəsiz İnternet Layihəsini icra edir. Belə ki, cari ilin iyun ayında Sumqayıt şəhərində yerləşən 12 saylı məktəbdə "Təhlükəsiz İnternet" mövzusunda açıq dərslər keçirilib. Üçüncü və dördüncü sinif şagirdləri üçün təşkil edilmiş dərslərdə uşaqlara internetdən düzgün və təhlükəsiz istifadə qaydaları, internetdə mövcud olan

təhlükələr, internetin mənfi təsiri və təhlükəli məzmunlardan qorunmaq üçün nəzərdə tutulmuş alətlər, xüsusilə də "Bakcell" və "ENGİNET" şirkətlərinin birgə hazırladığı "Təhlükəsiz İnternet Paketləri" barədə geniş məlumat verilib.

Xatırladaq ki, "ENGİNET" şirkəti tərəfindən istifadə edilən filtrasiya sistemi tərkibində uşaqlar üçün zərərli informasiya daşıyan 90 tematik qrup üzrə 18 milyon veb-səhifəyə çıxışı məhdudlaşdırır. "Təhlükəsiz İnternet Paketləri"ni istifadə edən Bakcell müştəriləri daxil olduqları veb-səhifələri filtrasiya edərək, öz uşaqlarını böyük üçün nəzərdə tutulmuş məzmun, qeyri-qanuni və yaxud zorakılıq əlamətləri olan məlumatlar, narkotik və dərman vasitələri və digər zərərli məzmunlardan qoruya bilirlər.

Uşaqların arzuolunmaz məzmunlardan müdafiə etmək üçün *134#10#YES yığaraq Bakcell şirkətinin təklif etdiyi Təhlükəsiz İnternet Paketlərini əldə etmək kifayətdir. 10 GB təhlükəsiz internet paketinin qiyməti 10 AZN təşkil edir. Bu paket mobil telefon və ya noutbuk kimi istənilən cihazlarda istifadə oluna bilər. Aktivləşdirmədən sonra arzuolunmaz məzmun sistem vasitəsilə mobil internet paketindən avtomatik olaraq filtrasiya ediləcək.

Sosial məsuliyyətli bir şirkət olaraq, Bakcell şirkəti uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiya olunmasını xüsusi diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi "Bakcell Stars" adlanan Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial fəahının yaxşılaşdırılmasına töhfə verilir. Virtual dünyanı uşaqlarımız üçün daha təhlükəsiz etmək də bu fəaliyyətin bir hissəsidir. "Təhlükəsiz İnternet" paketləri haqqında daha ətraflı məlumat <https://www.bakcell.com/az/internet-safe-internet> səhifəsinə əks olunur

Sərhəd təhlükəsizliyi uğurla davam etdirilir

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatına görə, DSX əməkdaşlarının sayıqlığı və peşəkərliliyi sayəsində son günlərdə 2 xarici vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

17 iyun tarixində "Bakı-Doha" reysinin rəsmiləşdirilməsi zamanı 1991-ci il təvəllüdü Ali Shah adlı Pakistan vətəndaşının pasportundakı Yaponiya vizasının həqiqiliyi şübhə doğurmuş, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı vizanın saxta olması təsdiqini tapıbdır.

19 iyun tarixində "Bağdad-Bakı" reysi ilə gəlmiş İtaliya vətəndaşı 1985-ci il təvəllüdü Yousif İbrahim John adlı şəxsin pasportunun həqiqiliyi şübhə doğuraraq, dərinləşdirilmiş yoxlama nəticəsində pasportun məlumat səhifəsi dəyişdirilməklə saxtalaşdırılması müəyyən edilib. Araşdırma nəticəsində



də həmin şəxsin 1983-cü il təvəllüdü İraq vətəndaşı Hayder Hashim İbrahim olması müəyyən olunub. Saxlanılmış sənədlər barəsində müvafiq tədbirlər həyata keçirilir.

R.HÜSEYNOVA

"Nar"-dan "Samsung" smartfonu al, telefonun dəyərinin bir hissəsi balansına qayıtsın!



"Nar" tamamilə yeni "Smart balans" kampaniyasına start verib. Abunəçilər üçün nəzərdə tutulan bu xüsusi təklifdən M.Cəfərov 3005 ünvanında yerləşən "Nar" satış-xidmət mərkəzində yararlanmaq olar. Belə ki, "Məmar Əcəmi" metro stansiyasının yaxınlığında yerləşən mərkəzdən smartfon alan hər

bir "Nar" abunəçisi əldə etdiyi smartfonun dəyərinin müəyyən faizini geri ala bilər. "Samsung J3" alarkən 19 AZN, "Samsung J5" aldıqda isə 36 AZN 24 saat ərzində abunəçinin istifadə etdiyi "Nar" nömrəsinin balansına qayıdır.

"Nar" tarif, məhsul, xidmət və kampaniyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar. "Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

23 iyun 2018-ci il

“AXCP-Müsavət qarşılıqlı patoloji sədd yaradıb”

Əli Orucov: “Müxalifətin istifadə etdiyi təhqir və söyüş onların acizliyinin və cılızlığının əlamətidir”

- Əli bəy, son vaxtlar Emin Milli ilə Qənimət Zahid arasında söz atışması təhqir müstəvisinə keçib. Bunu həm də Müsavat-AXCP çəkişməsi kimi də qiymətləndirmək olarmı?



Müsaibimiz AMİP funksioneri Əli Orucovdur

- Son dövrlər, təəssüflər olsun ki, siyasi mübarizə aparən tərəflər arasında bir-birini təhqir etmək, aşağılamaq və alçalmaq kimi elementlər artmaqdadır. Bununla sənki qarşısındakını rəzil etdiyini, qisas aldığı və susdura bildiyini zənn edir. Lakin anlamaq istəmir ki, təhqirin də, söyüşün də iki başı var və eyni üslubda cavab da almağa hazır olmalısən. Digər tərəfdən, müxalifətin istifadə etdiyi

təhqir və söyüş onların acizliyinin və cılızlığının əlamətidir. Bu, heç kəsə başucalıqı gətirmir. Mən adlarını çəkdiyiniz şəxslərin çəkişməsinə izləməmişəm. Bu, mə-

nim üçün maraqlı da deyil.

- Sizcə, müsavətçilərlə cəbhəçilərlə arasında çəkişmələr hansı maraqlar uğrunda savaşa hesablanır?

- Müsavatla AXCP arasında çəkişmələr indi başlamayıb. Bunun əsası hələ 1992-1993-cü illər AXCP iqtidarı dönəmində qoyulub. Hər iki partiyanın bölüşə bilmədiyini maraqlar var və bu, artıq patoloji sədd yaradıb. Baxmayaraq ki, hər ki partiya müxtəlif dövrlərdə birlikdə bloklarda və ittifaqlarda olublar. Lakin yenə də didişmələr və qarşılıqlı ittihamlar davam edib. Hər iki partiya daha çox kimin müxalifət mövqeyində durduğunu sübut etməyə çalışır. Yaxud kim daha çox Rəsulzadə-

Elçibəyçidir və s. kimi əhəmiyyətli məsələləri mübahisələndirməklə, özləri özlərini hədəfdən yayındırırlar. Məsələnin mahiyyətinə və dərinliklərinə varanda isə məlum olur ki, onların heç biri Rəsulzadə-Elçibəyçi deyil. AXCP hakimiyyəti dönəmində onlar Elçibəyə xəyanət edib, onu meydan-
da tək qoydular.

- Ümumiyyətlə, müxalifətin bir-birinə qarşı qəzəbi, nifrəti və bir-birini sıradan çıxarmaq istəyi nədən qaynaqlanır?

- AMİP olaraq bizim heç kəsə, heç bir qüvvəyə, heç bir siyasi təşkilata qarşı nifrətimiz, qəzəbimiz və sıradan çıxarmaq niyyətimiz yoxdur, olmayıb da. Biz, əksi-

nə, istəyirik ki, müxalifət düşərgəsi daha güclü, daha mütəşəkkil olsun, siyasi proseslərə daha çox insan cəlb olunsun.

- Müxalifət bir-birinə qarşı mübarizə apardığı kimi, həm də Azərbaycanın uğurlarını gözdən salmağa da cəhdlər göstərir. Məsələn, Azərbaycan ordusunun 11 min hektar ərazini işğaldan azad etməsini müxalifət həzm edə bilmir. Bunun səbəbi nədir?

- Mən işğal altında olan torpaqlarımızın hər qarşının da azad edilməsini təqdir edir, bunu alqışlayıram. Torpağın hər qarışı əziz və müqəddəsdir. İnanıram ki, Milli Ordumuz bütün ərazilərimizi düşmən tapdığından təmizləyəcək. Mən Ordumuzun gücünə, döyüş qabiliyyətinə və ruh yüksəkliyinə tam əminəm. Onlara hər cür tərifi və alqış yaraşır.

GÜLYANƏ

Növbəti müxalifət davası

Emin Milli: “AXCP sədri Əli Kərimli məsuliyyətsiz olmaqla yanaşı, həm də satqındır”

Azərbaycanın dağıdıcı müxalifəti istəyir qaz yerini yerisin, heç ördək yerisini də yeriyə bilmir. Yəni sözümlərin canı odur ki, demokratiyadan daha çox danışırlar, ancaq bu sözün heç mənasını belə anlamırlar və əsl gerçəklikdə diktatorsayağı davranışdan əl çəkə bilmirlər.



Elə bu günlərdə dağıdıcı müxalifət düşərgəsində növbəti gərginliyin yaşanması heç də təəccüb doğurmur. Bu dəfə həmin gərginliyin səbəbi hazırda Almaniyada yaşayan Emin Milli və tərəfdarlarının AXCP rəhbərliyinin ünvanına sərt fikirlər səsləndirməsi olub. Müxtəlif bəhanələrlə xaricə sığınan bu qrant dəlləlləri bir-birilərinə ittiham edərək, qurşaqdan aşağı təhqir etməyə başlayıblar. Xarici dairələrin maliyyələşdirdiyi “Meydan” TV-nin rəhbəri E.Milli “Facebook” vasitəsilə AXCP-ni və onun sədri Əli Kərimlini 25 ilə yaxın dağıdıcılıqla yanaşı alınıb-satıldığı deyib. E.Milli AXCP-nin marginalaşdığını, cəbhəçilərin heç bir işə yaramayan faydasız varlıqlar olduğunu qeyd edib, müsavətçiləri və “realçılardan” da onların “gözünə” qatıb: “Ə.Kərimli müxalifətin üz qarasıdır. Kərimli qrup-

laşması bu gün gülüş obyektinə çevirilib. Əli Kərimlinin quyuqbulayanı “Milli Şura”nın sədri Cəmil Həsəni isə əhli yaşında özünü “oda” salıb. Onun bir vaxtlar tərifləyib, ağız dolusu danışdığı, hakimiyyətin əleyhinə “döşədiyi” “Meydan” TV-ni bu dəfə obyektiv olmamaqda suçlaması da necə də ikiüzlü yanaşmadır”.

E.Milli “ata-ana müxalifət” adı uğrunda mübarizə aparən AXCP-nin fəaliyyətinə toxunaraq bildirib ki, öz partiyaları daxilində normal seçki keçirməyi bacarmayanlar rəqiblərini, fərqli fikir bildirenləri ən müxtəlif vasitələrlə, o cümlədən, şərböhtan atmaqla məşğuldukları: “Beləliklə də, ömürlərinin böyük hissəsini müxalifətçiliyə qurban verən Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsəni, Arif Hacılı və sairə bu kimilər diktatorsayağı idarəetmənin qurbanlarına

çevriləblər. Radikal müxalifət liderləri sədarət kürsülərini əllərindən verməmək üçün yeni nəsəl müxalifətçilərin qarşısına da “iri dəyirman daşı dığırılmağı” yaddan çıxarmayıblar. Hətta buna görə zaman-zaman müxalifət daxilində klassik və yeni müxalifət söz-söhbətləri xeyli gərginlik yaradıb. Ancaq radikal liderlərin bir işarəsi ilə həmin o “sözə baxmayan uşaqlar” dərhal partiyadan uzaqlaşdırılıblar. Bunun nəticəsidir ki, əli kərimlilər və arif hacılılar bu gün də “alternativsiz müxalifət liderləri” kimi “boy atmaqda”, varlıqlarını sürdürməkdədirlər”.

Müxalifətin “xaç anası” Xədicə İsmayıl Emin Millini “neprav” çıxarıb

Doğrudur, müxalifətin “xaç anası” Xədicə İsmayıl Ə.Kərimli arasında müəyyən ziddiyyət olmasına baxmayaraq, “xaç anası” E.Millini “neprav” çıxarıb: “E.Milli müxalifət daxilində çaxnaşma yaratmaq istəyir. Və bu mövqeyi ilə E.Milli dünyadan bixəbər, elmilikdən uzaq, analiz qabiliyyəti zəif şəxsdir”. Kor-kora kor deməyə, bağıratlar. E.Milli və onun düşüncədə olanlar “iş-verənliklə” məşğul olanlardır”.

Göründüyü kimi, bax, budur müxalifətin əsl siması: Ortada qrant olanda, bir-birilərini tərifləyirlər, pul qurtaranda isə söyürlər.

Rəfiqə HÜSEYNOVA

Bitməyən əbədi nifrətin gizlinləri...

Və ya Əli Kərimli satqınlığına söykənən tarixi faktlar

Azərbaycanda istər seçkiöncəsi və istərsə də seçkisonrası AXCP-Müsavət qarşılıqlı özünü daha qabarıq şəkildə bürüzə verir. Yəni iki partiya arasında hazırda yaşanan ixtilaflar nə ilkdir, nə də sonuncudur. Bu, bir daha sübut edir ki, onlarda ümumi maraqlar deyil, şəxsi maraqlar hər şeydən üstün olduğuna görə, həmin partiyalar arasında davamlı gərginlik yaşanır.

Beləliklə, aydın olur ki, AXCP və Müsavət partiyaları arasında qarşılıqlı əbədi olaraq davam edir. 1992-ci ildən başlayaraq, AXCP-Müsavət arasında gözlə görünməyə də, bəzi hallarda daha kəskin xarakter alan qarşılıqlı mövcuddur. Daha doğrusu, əənəvi qarşılıqlı əbədi olaraq davam edir. “Yurd” qrupunun daxilindən

ə, BQP-yə ayrılması arxasında da, məhz Əli Kərimli amilinin dayanması şübhəsizdir.

Niyaməddin Orduxanlı: “Əli Kərimli tarixə satqın və xəyanətkar kimi düşüb”

“Əli Kərimliyə bu illər ərzində Azərbaycan istimaiyyəti, xalqı dəstək verməyib. Xalqın ona dəstək verməməsinin də çox ciddi səbəbləri var. Çünki Azərbaycan xalqı onun kimliyini çox yaxşı bilir”. Bunu BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib. N.Orduxanlı onu da bildirib ki, Ə.Kərimli sosial şəbəkələrdə qeyri-ciddi bir hadisə kimi ələ salınır, gülüş obyektinə çevrilir: “Çünki Ə.Kərimlinin ətrafında da özü kimi axmaq, mədəni səviyyəsinin aşağı olan insanların olması da təbiidir. Onun yanında yalnız bu tərbiyənin sahibi olanlar qala bilər. Bir də özüne hörmət edən şəxs heç zaman Əli Kərimlinin yanında qalıb, onun üçün fəaliyyət göstər-

məz: Çünki Əli Kərimli illərdir ki, yaxın ətrafında olan insanlara xəyanət edir. O kimlərə xəyanət etmədi? Ə.Kərimli sədri Əbülfəz Elçibəyden tutmuş, onun üçün sinəsini güllə qabağına vermiş bütün insanlara xəyanət edən biridir. Satqın və xəyanətkar heç zaman unudulmur. Ə.Kərimli də Azərbaycanın siyasi tarixinə satqın və xəyanətkar kimi düşüb”.

N.Orduxanlı onu da qeyd edib ki, erməni mediasının Ə.Kərimlinin fikirlərinə istinad etməsi heç də təsadüfi deyil: “Düşmən mediası öz sevgisindən Ə.Kərimlinin fikirlərini yayımlayır? Əgər Ə.Kərimlinin fikirləri erməni maraqlarına xidmət etmirsə, nədən düşmən mediası bunu yaysın?! Bu, onu göstərir ki, Ə.Kərimli ermənilərin maraqlarına xidmət edir, Vətənə də xəyanət etməyi bacarır. Erməni elə bir millətdir ki, maraqlarına uyğun olmayanı heç vaxt yarmaz”.

N.Orduxanlı bildirib ki, “Ə.Kərimli Vətən satqınıdır” deyəndə faktı əsaslanırıq: “Əgər Ə.Kərimli Qarabağda gedən döyüşlərin tam əleyhinə danışaraq, onun fikri Ermənistan mətbuatının bir nömrəli xəbərini çevrildisə, onun nə haqla Azərbaycanda qalmağa haqqı var? Ə.Kərimli həmişə bu cür anti-Azərbaycan fəaliyyəti ilə gündəmə gəlib: “Ə.Kərimlinin fəaliyyəti və irəli sürdüyü iddialar ermənilərin Azərbaycanca qarşı heyətə keçirdiyi informasiya müharibəsinin başlıca istiqamətləri ilə tam şəkildə üst-üstə düşür. Budur Əli Kərimlinin əsl mahiyyəti, siması”.

R.KAMALQIZI

YUNESKO-nun başlıca vəzifələrindən biri insan hüquqları, mədəniyyət və s. sahələr üzrə savadsızlığın ləğvi, texniki yardımların göstərilməsi, kommunikasiyanın və informasiyanın inkişafı istiqamətində proqramların hazırlanması və həyata keçirilməsidir. 1947-1948-ci illərdə YUNESKO "Gənclərin Təhsil Xartiyası" adlı qətnamə qəbul etmişdir. Daha sonra, bu istiqamətdə 14 dekabr 1960-cı il tarixli Təhsil sahəsində diskriminasiya ilə mübarizə haqqında Konvensiya xüsusi qeyd edilməlidir.

Nadir Adilov yazır: "1960-cı il tarixli Təhsil sahəsində ayrı-seçkilik qarşı mübarizə haqqında Konvensiyanın 1-ci maddəsinə əsasən, aşağıdakı hallar ayrı-seçkilik sayılır: müəyyən qrup şəxslərin təhsilin istənilən dərəcəsinə və ya növünə buraxılmaması; müvafiq şəxslərin aşağı təhsil sistemi üçün təhsilinin məhdudlaşdırılması; Konvensiyada təsbit edilmiş normalarda nəzərdə tutulmamış hallarda təhsil, yaxud tədris müəssisələrində ayrı-ayrı sistemlərin yaradılması və saxlanması; insan ləyaqəti ilə bir araya sığmayan hərəkətlərin həyata keçirilməsi. Konvensiyanın 3-cü maddəsi isə iştirakçı-dövlətlərin üzərinə bir sıra öhdəliklər qoyaraq, təhsil sferasında ayrı-seçkilik aradan qaldırılması istiqamətində onların qarşısında duran vəzifələri müəyyən etmişdir: təhsil sahəsində diskriminasiya xarakterli bütün qanunvericilik müddələrinin və inzibati sərəncamların ləğv edilməsi, müvafiq inzibati təcrübəyə son qoymaq; tədris müəssisələrində təhsilə qəbulu bağlı hər cür ayrı-seçkilik aradan qaldırılmasına yönəlmiş zəruri qanunvericilik tədbirlərini qəbul etmək; nailiyyət və ya ehtiyaclarını təsbit edən fərqlər istisna olmaqla, dövlət orqanları tərəfindən hər bir vətəndaşa münasibətdə xaricdə təhsillərini davam etdirmək üçün zəruri olan icazə və güzəşt, təqaüd və digər yardımlar göstərmək, təhsildə ödənişlə bağlı ayrı-seçkilikə yol verməmək; müəyyən qrupa mənsub təhsil alan şəxslərə münasibətdə dövlət orqanları tərəfindən tədris müəssisələrinə hər hansı üstünlük və ya məhdudiyətləri özündə ifadə edən yardımların göstərilməsi hallarına icazə verməmək; ərazisində yaşayan əcnəbilərə öz vətəndaşları ilə bərabər təhsil almaq imkanını vermək." Adıçəkilən sənədin 4-cü maddəsi isə müvafiq sferada ümumdövlət siyasətinin işlənilməsi və hazırlanmasında bir sıra əlavə tədbirlərin də yerinə yetirilməsi ilə bağlı vacib vəzifələri nəzərdə tutur. Həmin vəzifələrə icbari və pulsuz ibtidai təhsilin müəyyən edilməsi, təhsilin keyfiyyətinə münasibətdə eyni təhsil səviyyəsinin və bərabər şəraitin bütün dövlət təhsil müəssisələrində təmin olunması, müəllim peşəsinə hazırlığın ayrı-seçkilikə yol vermədən həyata keçirilməsi və s. aid edilir.

YUNESKO, həmçinin, 1972-ci il Mədəni və təbii abidələrin mühafizəsi üzrə Konvensiyanın yerinə yetirilməsi və ümumdünya əhəmiyyətli abidələrin mühafizəsinin regional sisteminin yaradılması istiqamətində də öz fəaliyyətini davam etdirir, YUNESKO-nun köməyi ilə 1999-cu ilin oktyabrında Ümumdünya Uşaq Parlamenti təsis edilmişdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1946-cı ildə Nyu-Yorkda keçirilən Ümumdünya Səhiyyə Konfransında yaradılmışdır. Nizamna-

məsi 7 aprel 1948-ci ildə qüvvəyə minmişdir. Təşkilatın əsas məqsədi bütün xalqların yüksək sağlamlıq və rifah səviyyəsinə nail olmaqdır.

ÜST-in ali orqanı bütün üzvlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. Assambleya həmin təşkilatın ümumi siyasətini və fəaliyyət istiqamətlərini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş Direktorun, o cümlədən, üzv-dövlətlərin hesabatlarını dinləyir.

ÜST İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 25-ci maddəsinin 1-ci hissəsində qeyd olunan sağlam həyat səviyyəsinə malik olmaq hüququnun həyata keçirilməsi məsələsində BMT sisteminin digər səlahiyyətli orqanları ilə sıx əməkdaşlıq edir. ÜST-in Nizamnaməsinə əsasən, sağlamlığın daha yüksək səviyyəsinə çatmaq irqindən, dinindən, siyasi baxışlarından, iqtisadi və sosial vəziyyətdən asılı olmayaraq, hər bir insanın əsas hüquqlarından biridir.

Göstərilən məqsədlərə nail olmaq məqsədilə təşkilat tərəfindən daimi olaraq müəyyən tədbirlər görülür, müvafiq proqramlar həyata keçirilir. Məsələn, infeksiya xəstəlikləri mübarizə üzrə mühüm tədbirlər həyata keçirmək məqsədilə ÜST inkişaf etməkdə olan ölkələrdə səhiyyənin bütün sahələrini

yət həyata keçirir. Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 1945-ci ildə Kanada Konfransında yaradılmışdır. Bu təşkilatın əsas missiyası qidanın yaxşılaşdırılması və insanların həyat səviyyəsinin yüksəldilməsidir. Adıçəkilən qurum BMT ilə birgə Dünya Ərzaq Proqramına rəhbərlik edir.

FAO-nun digər əsas məqsədi kənd əhalisinin rifah halının və həyat şəraitinin yüksəldilməsi, həmçinin, dünya iqtisadiyyatının inkişafının dəstəklənməsi və aclıqla mübarizəyə yardım göstərilməsidir. Bu məqsədlə FAO son dövrlər dünyanın müxtəlif bölgələrində baş verən silahlı münaqişələr nəticəsində meydana çıxan milyonlarla qaçqın və məcburi köçkünlərin ərzaq problemini həll etməyə çalışaraq, onlara, dövrü olaraq, ərzaq məhsullarının paylanması həyata keçirir.

Bundan başqa, 1960-cı ildə BMT çərçivəsində Ümumdünya Aclıqla Mübarizə Proqramı qəbul edilmiş və onun həyata keçirilməsi FAO-ya tapşırılmışdır, Proqram beş illik dövr üçün nəzərdə tutulsa da, sonrakı dövrlərdə növbəti beşilliklər üçün uzadıldı və hal-hazırda da fəaliyyət göstərir. BMT-nin Aclıqla Mübarizə Proqramına uyğun olaraq, FAO Xüsusi Ərzaq Təhlükəsizliyi Proqramını qəbul etmişdir. Proqram müxtəlif təcrübələr-

“Gənclərin Təhsil Xartiyası və uşaqların hüquqları”

əhatə edən geniş texniki yardım proqramları həyata keçirir.

N.Adilovun fikrincə, 1987-ci ilin fevralından etibarən ÜST QİÇS-in qarşısının alınması və onunla mübarizə üzrə global strategiyası çərçivəsində immun çatışmazlığı əlamətlərinin qarşısının alınması və onunla mübarizə sahəsində genişmiqyaslı proqram həyata keçirir. 1989-cu ildə ÜST BMT-nin İnsan Hüquqları üzrə Mərkəzi ilə birgə QİÇS-in qarşısının alınması və insan hüquqları sahəsində proqram hazırlamışdır. Uşaq hüquqlarının qorunmasında ÜST-in də fəaliyyəti xüsusi qeyd edilməlidir. 1-ci maddədə göstərilən kimi, planetin bütün nöqtələrində sağlam həyat nümunəsinin yaranması təşkilatın əsas məqsədlərindən biri kimi çıxış edir. Təşkilat uşaq hüquqlarını, nəinki global səviyyədə, həmçinin, regional və milli səviyyələrdə də qoruyur. Bütövlükdə, ÜST öz fəaliyyətində insanların aşağıdakı sosial strukturu və qrupu ilə, bilavasitə təmasda olur; uşaq evləri; qaçqın uşaqlar, uşaq səhiyyəsi, aclıqdan əziyyət çəkən uşaqlar və səfil uşaqlar. Bu istiqamətdə ÜST-in milli şöbələri xüsusi fəaliyyətlərə

başlayaraq fermerlik fəaliyyətinədək olan bütün sahələri əhatə edir,

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının əsas məqsədlərinə dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq yolu ilə bütün dünyada əqli mülkiyyət hüququnun qorunması və bu sahədə əməkdaşlığın təmin olunması daxildir. İnsan beyninin məhsullarının qorunması, əqli mülkiyyətin mühafizəsi daim BMT-nin diqqət mərkəzində olmuşdur.

Əqli mülkiyyətin başlıca sahələri olan sənaye mülkiyyəti və müəlliflik hüquqlarının qorunması hələ XIX əsrin sonlarından beynəlmilləşmiş və bir sıra beynəlxalq Konvensiyaların qəbulu ilə nəticələnmişdir (Sənaye Mülkiyyətinin Mühafizəsi haqqında 1883-cü il Paris Konvensiyası, Ədəbi və Bəddi Əsərlərin Mühafizəsinə dair 1886-cı Bern Konvensiyası).

Göründüyü kimi, BMT ixtisaslaşdırılmış təsisatları uşaq hüquqları da daxil olmaqla, bütövlükdə, insan hüquqlarının müdafiəsində və təminatında mühüm fəaliyyət həyata keçirirlər ki, bu da müxtəlif istiqamətlərdə özünün spesifik xüsusiyyətlərinə malikdir.



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

susiyətlərinə malikdir.

L.A.Kostin yazır: "Uşaq əməyinin qadağan edilməsi və yeniyetmələrin əməyinin ciddi tənzimlənməsi BƏT-in fəaliyyətinin bütün dövrlərində əsas yer tutmuşdur. Belə ki, BƏT Nizamnaməsinin Preambulasına uşaqların və yeniyetmələrin əməyinin zərərli (mənfə) şəraitindən müdafiəsinin zəruriliyi barədə müddəa daxil edilmişdir. 1919-cu ildən başlayaraq, Beynəlxalq Əmək Konfransı tərəfindən uşaq əməyinin tənzimlənməsi və gənclərin əməyinin tənzimlənməsinə yönəlmiş bir sıra Konvensiya və tövsiyələr qəbul edilmişdir ki, bunlara da aşağıdakı sferalar daxildir; işə qəbul zamanı minimal yaş həddi, yeniyetmələr və gənclərin gecə əməyi; uşaqların və yeniyetmələrin tibbi müayinəsi; yeniyetmələrin professional hazırlığı və istiqamət-bildirilməsi; yeniyetmələrin və gənclərin əməyinin tətbiqi şərtləri."

BƏK-in 1-ci sessiyasında-1919-cu ildə Sənayedə işə qəbul zamanı minimal yaş həddi haqqında 5 sayılı Konvensiya qəbul edilmişdir.

Minimal yaş həddi kimi 14 yaş

həddi müəyyən edilmişdir (bir ailə üzvlərinin işlədiyi müəssisələr istisna olmaqla). 1920-ci ildə BƏT-in Baş Konfransı tərəfindən Dənizdə işə qəbul zamanı minimal yaş həddi haqqında 7 sayılı Konvensiya qəbul olunmuşdur. Konvensiya ilə bir ailə üzvlərinin çalışdığı gəmilər istisna olmaqla, gəminin borcunda 14 yaşdan aşağı uşaqların işə götürülməməsi müəyyən edilirdi. Konvensiyanın müddələrinin yerinə yetirilməsini təmin etmək üçün hər bir gəmi kapitanı onun gəmisində işləyən 16 yaşdan aşağı bütün şəxslərin siyahısını tutmalı idi. 1921-ci il tarixli Kənd təsərrüfatında minimum yaş həddi haqqında Konvensiyanın qəbul edilməsi də xüsusi qeyd edilməlidir. Konvensiyada müəyyən edilirdi ki, 14 yaşına qədər uşaqlar dövlət və ya xüsusi kənd təsərrüfatı müəssisələrinə uşaqların məktəbəgetmə vaxtı müəyyən edilmiş dövrdə işə qəbul edilə bilməzlər. Əgər onlar işdə işdənəkar müddətində istifadə edilirlərsə, bu, onların məktəbə getmələrinə ziyan vurmamalıdır.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Bir fincan qəhvə insulin şpris-qələmini əvəz edə bilər

Yaxın gələcəkdə diabet xəstələrinin istifadə etdikləri insulin şpris-qələmini bir fincan qəhvə əvəz edə bilər. AZƏRTAC "Nature Communications" jurnalına istinadla



xəbər verir ki, İsveçrə alimləri hazırladıkları xüsusi preparatı dəri altına yerləşdirməklə qanın tərkibində şəkərin xroniki artımını tənzimləyəcək tədqiqat üzərində işləyirlər. Preparatın hüceyrələri hərəkətə gətirməsi və qanda şəkəri normalda saxlaması üçün kofein maddəsinin orqanizmə daxil

edilməsi lazım gələcək.

Sürixdə İsveçrə Federal Texnologiya İnstitutunun tədqiqat qrupuna rəhbərlik edən Martin Fussenegger bildirib ki, diabetli siçanlar üzərində aparılan təcrübə müsbət nəticələr verib. Onun sözlərinə görə, hazırlanmış implant dəri altına yeridildikdən sonra həmin vaxtadək insulin şpris-qələmindən istifadə edən xəstələr yeməkdən sonra bir fincan qəhvə ilə qanda qlükozanın mənimənilməsi və şəkər artımının qarşısının alınmasına nail olacaqlar.

Lakin Fussenegger deyib ki, insanlar üçün implantın hazırlanması prosesi uzun zaman tələb edir. Növbəti illərdə zəruri testlərin aparılması və onların təsirinin müvafiq səhiyyə instansiyaları tərəfindən təsdiq edilməsi istiqamətində işlər görülməkdir. "Məqsədimiz diabet xəstələrini insulin iynəsindən qurtarmaqdır. Implant olunacaq preparat altı ay üçün hesablanıb və istifadə müddəti bitdikdən sonra həkimlər tərəfindən dəyişdiriləcək".

Amerikalı alimlər tərəfindən yaradılmış elektron dəri protez vasitəsilə ağrı hiss etməyə imkan verir

Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Məktəbinin alimləri tərəfindən hazırlanmış elektron dəri protez vasitəsilə ağrı hiss etməyə imkan verir. Material zədələnən zaman yenidən yaranan ağrı refleksi ilk öncə dirsək və orta sinirlərə, daha sonra beyinə ötürülür.

AZƏRTAC "incruasia.ru" saytına istinadən bildirir ki, alimlər tərəfindən hazırlanmış material təzyiq və zədələrə reaksiya verən rezin, toxuma və pyezorezistiv lif qatlarından ibarətdir. Pyezorezistiv material deformasiya vaxtı müqavimətini dəyişdirir, ötürücülər sistemi isə elektrik impulsunu sinir impulsuna yönəldir. Elektron dəri, hələ ki, istilik və kimyəvi təsir vaxtı zədələnmələri müəyyənləşdirmək qabiliyyətinə malik deyil və yalnız xarici mexaniki qıcıqlandırıcılara reaksiya verir. Yeni texnoloji hazırlamanın sınaqlarında qəza nəticəsində hər iki əlini itirmiş 29 yaşlı kişi iştirak edib.

SƏS

Son səhifə

23 iyun

Braziliya millisi Dünya çempionatında ilk qələbəsini qazanıb



Futbol üzrə Dünya çempionatında 2-ci turun oyunları keçirilib. E qrupunda mundialın favoritlərindən sayılsa da, ilk turda İsveçrəni udu bilməyən (1:1) Braziliya millisi 2-ci oyununda Kosta-Rikanı sınağa çəkib. Olduqca maraqlı keçən qarşılaşmada beşqat dünya çempionları qrup sonuncusu ilə oyunda əsas vaxta əlavə olunmuş dəqiqələrdə 2 qol vuraraq, mundialda ilk qələbələrini qazanıb.



10 cüdoçumuz Top-20-də

Beynəlxalq Cüdo Federasiyası yeni reyting cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan yığmasının aparıcı üzvləri üçün uğurlu alınmış.

Belə ki, Top-20-də 10 təmsilçimiz yer alıb. Onlardan millidə məşqçiliyə başlayan, eyni zamanda karyerasını davam etdirən Elxan Məmmədov cədvəldə irəliləyib. 100 kq çəki dərəcəsinə çıxış edən dünya çempionumuz 1 rəqibini qabaqlamaqla, 7-ci yerə yüksəlib. Digər cüdoçularımıza gəlincə, əksəriyyəti mövqelərini qoruyublar. Rüstəm Orucov yenə 2-ci, Hidayət Heydərov (hər ikisi 73 kq) 3-cü, İrina Kindzers-

ka (+78 kq) 6-cı, Elmar Qasımovla (100 kq) Məmmədli Mehdiyev (90 kq) 11-ci, Orxan Səfərov (60 kq) 18-ci, Zelim Kotsoyev (100 kq) 19-cu və Nicat Şixəlizadə (66 kq) 20-cidi. Top-20-də yalnız Tural Səfəliyev geri düşüb. O, 14-cü pilləni 15-ə dəyişib.

Xorvatiyaya uduzan Argentina millisindən yeni antirekord



2018-ci ilin futbol üzrə dünya çempionatının qrup mərhələsinin matçında Xorvatiya yığmasına uduzan Argentina yığması dünya çempionatlarında qələbəsiz matçların sayına görə özünəməxsus antirekord müəyyən edib. AZƏRTAC xəbər verir ki, argentinlilər dünya çempionatlarında dörd matç ərzində oyun zamanı qalib gəlmirlər. Komanda 2014-cü ilin dünya çempionatının yarımfinalında Hollandiya yığması ilə heç-heçə (0:0) oynayıb, yalnız penaltilər seriyasında uğur qazanıb, finalda isə 0:1 hesabı ilə Almaniya yığmasına uduzmuş. Rusiyada argentinlilər İslandiya yığması ilə heç-heçə (1:1) oynayaraq start götürüblər.

"Messi tayı-bərabəri olmayan futbolçudur"

Xorvatiya yığmasının kapitanı, "Real"-in yarımmüdafiəçisi Luka Modriç Argentina yığmasının və "Barselona" klubunun forvardı Lionel Messi barədə fikrini bölüşüb. Yarımmüdafiəçinin sözlərinə görə, Lionel Messi tayı-bərabəri olmayan futbolçudur, amma o, təkbaşına qalib gələ bilməz. Futbolda oyunçuya dəstək lazımdır. Xatırladaq ki, Xorvatiya yığması 2018-ci ilin dünya çempionatının qrup mərhələsində 3:0 hesabı ilə Argentina yığmasını məğlubiyətə uğradıb.

Argentina millisində kütləvi narazılıq - baş məşqçi getsin!

Argentina millisinin futbolçuları baş məşqçi Xorxe Sampaoliden narazıdır. Qol.az-ın Argentina mətbuatına istinadən yaydığı xəbərə görə, komanda üzvləri DÇ-2018-in 3-cü turunda Nigeriya ilə keçiriləcək oyunda yığmaya Sampaolinin rəhbərlik etməsini istəmirlər. Futbolçular köməkçi məşqçilərdən birinin onu əvəzləməsini federasiyadan xahiş ediblər. Xatırladaq ki, ilk turda İslandiya ilə heç-heçə edən Argentina millisi son oyunda Xorvatiyaya 0:3 hesabı ilə uduzmuş. 1 xalla qrupda 3-cü olan komanda iyunun 26-da Nigeriya ilə qarşılaşacaq. Sampaoli yığmanın uğursuz çıxışlarına görə çox tənqid edilir. Onun istefaya göndəriləcəyi haqda xəbərlər də yayılıb.

Təbrik edirik!

25 iyun tarixində Çingiz müəllimin 50 yaşı tamam olur və eyni zamanda, həyat yoldaşı ilə ailə nikahının 30 illiyi tamam olur. Yubileylər münasibəti ilə yaxınları, həyat yoldaşı, nəvələri, qohumları onu ürəkdən təbrik edir, Çingiz müəllimə can sağlığı, uzun ömür və xoşbəxtlik arzularını bildirirlər. Ad günün mübarək!

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Hübətova Nərmən Rəsim qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

* * *

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin I kurs 101-ci qrup tələbəsi Ağayeva Günel Elman qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.

"Azərbaycan" neşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİNFÖRM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur

Tiraj: 5500